

AZƏRBAYCAN RESPUBLİKASI

Əlyazması hüququnda

İKİTƏRƏFLİ MƏRCANVARİ VƏ ÇOXLU NEFROLİTİAZİN CƏRRAHİ MÜALİCƏSİNİN MÜASİR ASPEKTLƏRİ

İxtisas: 3234.01 – Urologiya

Elm sahəsi: Tibb

İddiaçı: **Talib Atalı oğlu Talibov**

Elmlər doktoru elmi dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Bakı – 2021

Dissertasiya işi Azərbaycan Tibb Universitetinin urologiya kafedrasında yerinə yetirilmişdir.

Elmi məsləhətçilər: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
Sudeyf Bəşir oğlu İmamverdiyev

Rəsmi opponentlər: tibb elmləri doktoru, professor
Kamal İsmayıł oğlu Abdullayev
tibb elmləri doktoru, professor
İsmət Hüseyn oğlu Fiqarov
tibb elmləri doktoru, professor
Akılbek Çolponkuloviç Usupbayev
tibb elmləri doktoru, dosent
Faik Rastyamoviç Asfandiyarov

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya şurası

Dissertasiya şurasının sədri:

tibb elmləri doktoru, professor
Surxay İsmayıł oğlu Hadiyev

Dissertasiya şurasının elmi katibi:

tibb elmləri doktoru, professor
Fariz Hidayət oğlu Camalov

Elmi seminarın sədri:

tibb elmləri doktoru, professor
Əlimərdan Aşur oğlu Bağışov

TƏDQİQAT İŞİNİN ÜMUMİ SƏCİYYƏSİ

Problemin aktuallığı. Sidiqdaşı xəstəliyi (SDX) müasir təbabətin ən aktual problemlərindən biri olaraq, bütün dünyada sidik yollarının iltihabi xəstəliklərindən sonra ikinci yeri tutur. Uroloji xəstəliklərin 30-40%-i SDX-nin payına düşür¹.

SDX əsasən bütün yaş dövrlərində, 65-70% hallarda isə əmək qabiliyyətli insanlar arasında (35- 55 yaş) rast gəlinir².

Ahil yaşlı insanlar (60-74 yaş) arasında SDX-nin rastgelmə tezliyi kişilər arasında 8,8 % qadınlar arasında isə 5,6% təşkil edir. Bütün bunlar ciddi sosial problem olaraq qalmaqdadır. Təsadüfü deyil ki, uroloji profilli xəstələrin birincili əllilik səbəblərinin ümumi strukturunda nefrolitiaz 6,0-14,4% təşkil edir. Yeganə və yeganə funksiyalı böyrəyin daş xəstəliyi zamanı əllilik 7,6% təşkil edir³.

Yer kürəsinin müxtəlif bölgələrində bu xəstəliyin yayılması müxtəlif olub, bəzi yerlərdə endemik xarakter daşıyır. Statistik məlumatlara görə hazırda dünya əhalisinin 15%-i SDX-dən əziyyət çəkir Hər il dünya əhalisinin 0,5-5,3% -ə qədəri SDX ilə xəstələnir. SDX -nin yayılması orta hesabla Asiyada 1-5%, Avropada 5-9%, Şimali Amerikada 13%, Səudiyyə Ərəbistanında isə 20%-ə qədər təşkil edir⁴.

Azərbaycan da SDX-nin geniş yayıldığı endemik ocaqlardan sayılır. Azərbaycan əhalisinin bir sıra geneoloji xüsusiyyətləri (qlükoza 6-fosfat dehidrogenazanın çatışmazlığı və s.), ərazinin fiziki-coğrafi və iqlim şəraiti, suda mineralların yüksək olması, torpağın bəzi struktur xüsusiyyətləri buna real zəmin yaradır⁵.

¹ Лопаткин, Н.А. Урология. Национальное руководство // Н.А. Лопаткин.- Москва: ГЭОТАР-Медиа, - 2013. - 610 с.

² Turney, B. Trends in urological stone disease / B. Turney, J. Reynard, J. Noble [et al.] // BJU Int., - 2011. v. 109, no 7, - p. 1082-1087

³ Гулиев, Б.Г. Чрезкожное удаление камней единственной почки // Экспериментальная и клиническая урология, - Москва: - 2015. № 4, - с. 21-26.

⁴ Turk, C. EAU Guidelines on Interventional Treatment for Urolithiasis / C. Turk, A. Petrik, K. Sarica [et al.] // Eur Urol., - 2016. v. 69, - p. 475–482.

⁵ Джавадзаде, С.М. Мочекаменная болезнь в эндемическом регионе // С.М. Джавадзаде. - Баку, - 1996. – 125 с.

SDX-nin ən ağır formalarından biri mərcanvari nefrolitiazdır (MN). Mərcanvari nefrolitiaz çoxlu daşlarla müşayiət olunduqda mərcanvari və çoxlu nefrolitiaz termini işlədirilir (MÇN). Özünəməxsus əmələgəlmə mexanizmi, patogenezi, forması, diaqnostikası, təsnifatı müalicə xüsusiyyətləri və onun residivləşməsinin yüksək tezliyi MN ayrıca nazoloji vahid kimi ayırmaga imkan verir. SDX-nin strukturunda MN rastgəlmə tezliyi 3-30%, bütün uroloji xəstəliklərin strukturunda isə 6-7% təşkil edir MN qadılarda daha çox rast gəlinir və 70,1% təşkil edir¹. MN müalicəsi urologiyanın ən aktual problemlərindən biridir.

Müasir müayinə və müalicə üsullarının bahalığı, xəstənin reabilitasiya və əmək qabiliyyətinin itirilmə dövrünün uzun olması, xəstəliyin residivli gedisi (35-75%), metafilaktikanın kifayət qədər effektiv olmaması bu problemi daha da aktuallaşdırır⁶.

90-ci illərdən başlayaraq müasir müalicə üsullarının (DZDL, PNLL) təbabətə tətbiqi MN müalicə taktikasını da nisbətən dəyişmişdir. Lakin bu üslların tətbiqi də gözlənilən nəticələri vermədi. Çoxsaylı araşdırımlar göstərir ki, MN mərhələsini nəzərə almadan DZDL-dən istifadə edilməsi fəsadların səviyyəsini 25%-dən-39,1%-ə qədər artırır. Bəzən müalicənin orta davametmə müddəti aylarla uzanır ($171,6 \pm 43,4$ gün - 5,7 ay)^{7 8}.

Son illərdə Avropa Uroloqlar Assosiasiyanın (AUA) tövsiyyələrinə əsasən PNLL böyrəyin mərcanvari daşlarının minimal invaziv müalicəsinin ümumi qəbul olunmuş standartı sayılır. Lakin daşın ölçüsü böyüdükcə və yaxud tam MN zamanı, yəni yalnız ləyən boşluğunun deyil, kasa-ləyən sisteminin (KLS) ən azı 3/4-nü tutarsa PNLL-in effektivliyi proqressiv olaraq azalır⁴.

⁶ Adam, A. Smartphone, Smart Surgeon, what about a “Smart Logbook”? / A. Adam, K. Spencer, P. Sivsankar [et al.] // S Afr J Surg., - 2016. v. 54, - p. 569-578.

⁷ Акилов, Ф.А. Послеоперационные инфекционно-воспалительные осложнения эндоскопических операций по поводу уролитиаза / Ф.А. Акилов, Ш.Т. Мухтаров, Ш.А. Гиясов [и др.] // Урология, - Москва: - 2013. № 1, - с. 89-91.

⁸ Burr, J. Is flexible ureterorenoscopy and laser lithotripsy the new gold standard for lower pole renal stones when compared to shock wave lithotripsy: Comparative outcomes from a University hospital over similar time period / J. Burr, H. Ishii, N. Simmonds [et al.] // Cent European J Urol., - 2015. v. 68, - p. 183-186.

A.El-Nahas (2012) və əməkdaşlarının məlumatına görə PNL-in monoterapiya kimi istifadəsi zamanı bir əməliyyatla daşların tam eliminasiyasına yalnız 56% xəstələrdə nail olmaq mümkündür. Digər tərəfdən mürəkkəb formalı MCN zamanı əməliyyatın bir sıra ağırlaşmalarla müşayət olunması qeydə alınmışdır⁹.

Tədqiqatlar göstərir ki, tam MN müalicəsində PNLL tətbiqi zamanı fəsadların sayı 36,4% təşkil edir. Bunlara qanaxma 5-10% (əməliyyatdaxili və əməliyyatdan sonrakı dövrdə), qonşu orqanların zədələnməsi 4-8% (pnevma, -hemo və urotoroks) və iltihabi prosesin kəskinləşməsi, şokun inkişafı və nefrostomik drenajın düşməsi kimi fəsadlar aiddir¹⁰.

Digər tərəffdən xarici ədəbiyyatlarda yeganə və yeganə funksiyalı böyrəyin daşlarının perkutan çıxarılması haqqında çox məlumatlar var¹¹.

Ümumdünya endouroloqlarının məlumatına görə 5803 xəstədə PNL aparılıb Onların içərisində yeganə və yeganə funksiyalı böyrəyin daşlarının perkutan çıxarılması 3,3% təşkil edib⁴.

Təsadüfi deyil ki, tam mərcanvari daşların xaric edilməsinin optimal üsuluna dair davam edən müzakirələr AUA-1 hansısa müəyyən üsulu tövsiyyə etməyə və tamamilə açıq cərrahi əməliyyatlardan imtina etməyə (bunlardan biri də anatrofik nefrolitotomiyadır-AN) qərar vermir⁴.

Tam MN-ın cərrahi müalicəsi mövzusunu müzakirə edərkən diqqəti əsas 2 aspektə cəlb etmək lazımdır: daşın xaric olunma üsulunun seçimi və bu müdaxilənin mümkün ola bilən ağırlaşmaları.

Bir tərəfdən PNL 20mm-dən böyük böyrək daşlarının müalicəsində seçim üsuludur⁴, lakin daşın ölçüsü böyüdükçə əməliyyatın effektivliyi proqressiv olaraq azalır. Belə ki, “daşdan

⁹ Nahas, A.R. Acute kidney injury after percutaneous nephrolithotomy for stones in solitary kidneys / A.R. Nahas, D.E. Taha, H.M. Ali [et al.] // Scand J Urol., - 2017. v. 29, - p. 1–5.

¹⁰ Алексеев, М.Ю. Предупреждение и лечение осложнений перкутанной нефролитотрипсии: / автореферат диссертации кандидата медицинских наук) / - СПб., 2012. - 26 с.

¹¹ Wong, K. Is percutaneous nephrolithotomy in solitary kidneys safe? / K. Wong, A. Sahai, A. Patel [et al.] // Urology, - 2013. v. 82, - p. 1013-1016.

azad olma vəziyyəti” (“stone-free rate”) göstəricisinin azalması ilə münasibətdə MN-a görə aparılan PNL-in intra və əməliyyatdan sonrakı ağrılaşmaların 56%-ə qədər artım ənənəsinin olduğunu qeyd etmişlər⁹.

Beləliklə, araşdırımlar göstərir ki, tam MN zamanı perkutan əməliyyatlar nisbətən yüksək riskli ağrılaşmalarla müşahidə olur.

Bütün bunlar bir daha məqbul xəstəlik fonunda yüksək “stone-free rate” göstəriciləri nümayiş etdirən ənənəvi açıq əməliyyatlardan qəti şəkildə qaćmağa imkan vermir^{4 12}.

Buna görə də çoxlu ikincili fəsadlarla müşaiyət olunan MÇN zamanı bütün hallarda açıq cərrahiyyə əsas və əvəzedilməz müalicə üsulu kimi qalmaqdadır. Digər tərəfdən bloklanmış kasa-ləyən sistemləri zamanı, kasalarda böyük şaxələr verən MN mürəkkəb formaları, kəskin irinli iltihabı fəsadları, böyrək və yuxarı sidik yollarının anomaliyaları, müxtəlif interkurrent xəstəliklər bütün hallarda açıq cərrahi müalicənin tətbiqini tələb edir Proses ikitərəfli olduqda problemin həlli bir qədər də çətinləşir. Bütün yuxarıda yazdıqlarımızdan aydın olur ki, bu MÇN müalicəsi aktual olaraq qalır.

Tədqiqatın obyekti və predmeti. Tədqiqat işinin obyekti olaraq müşahidələr ikitərəfli MÇN olan 250 xəstə üzərində aparılmışdır Xəstələr 7-70 yaş arasında, uşaqlar 7-18 yaş arasında (orta yaş 14,2) böyüklər 18-70 yaş arasında (orta yaş 46,4±0,7) olmuşdur. Onlardan 120 (48,4±3,2%) nəfəri kişi, 130 (51,6±3,2%) nəfəri isə qadın olub.

Tədqiqatı predmeti olaraq 250 xəstənin açıq cərrahi müalicəsi zamanı qarşıya qoyulan məqsəd və vəzifələri yerinə yetirmək üçün tətbiq olunan müalicə üsulları nəzərdə tutulub.

Tədqiqatın məqsədi ikitərəfli MÇN-in müalicəsi zamanı tətbiq edilən açıq cərrahi və müasir müalicə üsullarının müqayisəli təhlili əsasında rasional müalicə taktikasının seçilməsi və metafilaktik tədbirlərin tətbiqi nəticəsində xəstələrin açıq cərrahi müalicəsinin effektivliyini artırmaqdır.

¹² Voilette, P. Standardizing the reporting of percutaneous nephrolithotomy complications / P. Voilette, J. Denstedt // Indian J Urol., - 2014. v. 30, no 1, - p. 84-91.

Tədqiqatın vəzifələri:

1. İkitərəfli MÇN zamanı düzgün daha rasional müalicə taktikasını seçmək üçün böyrəklərin və yuxarı sidik yollarındakı dəyişikliklərin xüsusiyətlərinə görə xəstələrin qruplar üzrə klinik qiymətləndirilməsi.
2. Müasir müayinə üsulları əsasında MÇN zamanı böyrəklərdəki anatomiq dəyişikliklərlə funksional pozğunluq arasındaki əlaqələri öyrənməklə əməliyyatın prespektivliyini müəyyənləşdirmək.
3. Xroniki böyrək çatışmazlığı (XBC) ilə ağırlaşmış ikitərəfli MÇN zamanı əməliyyatdan əvvəl efferent detoksifikasiya üsullarının effektivliyini, həmçinin böyrəklərin potensial imkanlarını göstərən daha az invaziv müayinə üsullarının etibarlıq dərəcəsini müəyyənləşdirmək.
4. İkitərəfli MÇN-in açıq cərrahi müalicəsi zamanı ayrı-ayrı qruplar üzrə müalicə alqoritmini işləyib hazırlamaq.
5. İkitərəfli MÇN-in açıq cərrahi müalicəsi zamanı böyrək arteriyasını sıxmaq lazımlı etibarlı, daha az invaziv antişemik mühafizəni təmin etmək və bununla bərabər işemiya müddətinin qısaldılmasına nail olmaq.
6. İkitərəfli MCN görə cərrahi əməliyyat kecirmiş xəstələrdə ayrı-ayrı qruplar üzrə daşdan təmizlənmə “stone-free rate” göstəricilərinin nəticələrini öyrənmək.
7. İkitərəfli MÇN zamanı açıq cərrahi müalicə üsullarının yaxın və uzaq nəticələrini, həmşinin daşlarının mineraloji tərkibini öyrənmək, residivlərinin risk faktorlarını müəyyənləşdirmək və metafilaktik tədbirləri işləyib hazırlamaq.

Tədqiqat metodları. İkitərəfli MÇN olan 250 xəstədə obyektiv (sorğu, baxış, palpasiya, perkusiya, askultasiya), labarator (qanın ümmi, sidiyin ümumi və xüsusu analizləri, biokimyəvi analizlər), instrumental müayinə (endoskopik, rentgenoloji, USM) üsulları tədqiqatın metodlarının əsasını təşkil edir.

Dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəələri:

- İkitərəfli MÇN sidik daşı xəstəliyinin ən ağır və mürəkkəb formalarından biridir və bütün hallarda çoxlu ikincili fəsadlarla əğirlaşır.

- İkitərəfli MÇN-in hər iki böyrək və sidik axarlarındakı dəyişikliklərə görə qruplara ayrılması xəstələrin cərrahi müalicəsinin taktikasını (açıq, qapalı) diktə edir.
- Coxlu ikincili fəsadlarla ağırlaşmış ikitərfəli MÇN-nin ümidi lə baxılan yeganə müalicə üsulu açıq cərrahi müalicə üsuludur və bu zaman tətbiq edilən müasir müalicə üsulları gözlənilən nəticələri vermir.
 - İkitərəfli MÇN zamanı açıq cərrahi əməliyyatların effektivliyi daha yüksəkdir, bütün hallarda tətbiq oluna bilər.
 - İkitərəfli MÇN-nin açıq cərrahiyəsi zamanı tətbiq olunan anatrofik subkortikal pielokalikolitotomiya və nefrolitotomiya zamanı aparılan antişemik mühafizə əməliyyatlarının effektivliyini nəzərə çarpan dərəcədə artırır.
 - İkitərəfli MÇN açıq cərrahi müalicəsi zamanı arxa subkortikal pielolitotomiya, nefrolitotomiya ya onların kombinasiyası seçim üsulu kimi tətbiq edilir. Seksion nefrotomiyadan tamamilə imtina edilir, böyrək-qan dövranının xüsusiyətlərinə əsaslanan böyrək toxumasının hər hansı hissəsinin ön və arxa səthində köndələn nefrotomiyanın səmərəli olması müəyyənləşdirilir.

Elmi yenilik:

- İkitərəfli MÇN-in yeni klinik təsnifatı verilmiş və həmin təsnifat əsasında coxlu ikincili ağırlaşmalarla müşahidə olunan bu ağır qrup xəstələrdə böyrəklərin funksional vəziyyəti minimum mənfi təsir göstərən optimal açıq və kombinə olunmuş müalicə üsullarının alqoritmi işlənib hazırlanmışdır.
 - Böyrək arteriyasının sıxlaması tətbiq olunan hallarda böyrəyin antişemik mühafizəsinin yeni variantı işlənmiş və tətbiq olunmuşdur. Bununla əməliyyat travmasından sonra böyrəyin fəaliyyətinin yaxşılaşmasına və açıq cərrahi əməliyyatların effektivliyinin artırılmasına nail olunmuşdur
 - Mürəkkəb formalı MÇN-in açıq cərrahi müalicəsində çox əlverişli sayılan arxa pielokalikotomiya üsulu təklif olunmuş və kliniki praktikada tətbiq edilmişdir.
 - İkitərəfli MÇN zamanı müalicədən əvvəl və sonra ən çox müşahidə olunan ağırlaşmaların etiopatogenezini aşadırmaqla profilaktika və metafilaktika tədbirləri planı işlənib hazırlanmışdır.

İşin praktik əhəmiyyəti. Tədqiqat işinin nəticələri əsasında MÇN –dən əziyyət çəkən bu ağır qrup xəstələrin sistemli cərrahi müalicəsi təmin edilmişdir. İlk dəfə olaraq bu qrup xəstələrin hər iki böyrək və sidik axarındakı dəyişikliklərə görə təsnifatı verilmiş və bu təsnifat əsasında müalicə alqoritmi işlənib hazırlanmışdır.

Bundan əlavə SDX-nin mürəkkəb formalarından olan MÇN açıq cərrahi müalicə üsulları təkmilləşdirilmişdir. MÇN cərrahi müalicəsi zamanı böyrək arteriyasının sıxlmasına ehtiyac olan hallarda antiisemik mühafizə üsulları, həmcinin residiv daş əmələgəlmənin qarşısını almaq üçün metaflaktik tədbirlər işlənib hazırlanmışdır. Bütün bunlar işin praktiki əhəmiyyətini nəzərəçarpan dərəcədə artırmış və onun praktikada tətbiqini daha da genişləndirmişdir.

Elmi işin aprobasiyası. Dissertasiyanın əsas müddəaları müxtəlif elmi yığıncaqlarda müzakirə edilmişdir: doktorantların və gənc tədqiqatçıların XV Respublika Elmi Konfransında (Bakı 2010), Türkdilli Ölkələr və Türk Toplumlarının Tibb konqresi (Bakı, 2011), Androloji, Uşaq Uroloji cərrahi xəstəliklərinə həsr olunmuş, Azərbaycan Androloqlarının IV simpoziumunda (Bakı, 2011), Azərbaycan Urologiya və Andrologiya Assosiasiyanın VI Simpoziumunda (Qəbələ 2012), “Tibdə fundamental və tətbiqi tədqiqatlar” mövzusunda keçirilən V Beynəlxalq elmi konfransda (Soçi, 2012), Azərbaycan Urolojik Cerrahidə Kadavra Diseksion kursu ve Sempoziumunda (Bakı 2012). “2-rd meeting of the EAU section of Urolithiasis” (EULİS) konfransında (5-7 septembe 2013, Copenhagen, Denmark), Azərbaycan Urologiya və Andrologiya Assosiasiyanın IX Simpoziumunda (Qəbələ 2015), “3-rd meeting of the EAU section of Urolithiasis” (EULİS) konfransında (10-12 septembe 2015, Alicante, Spain), Azərbaycan Urologiya və Andrologiya Assosiasiyanın X Simpoziumunda (Qəbələ 2016), Beynəlxalq elmi praktiki kofransda Tambov 2020 (online).

Dissertasiyanın ilkin müzakirəsi Azərbaycan Tibb Universitetinin Urologiya, III Cərrahi xəstəliklər və II mamalıq - Ginekologiya kafedralarının birgə iclasında (Protokol №10 12.03 2019), işin aprobasiyası Azərbaycan Tibb Universitetinin nəzdindəki ED 2.06 Dissertasiya Şurasının 32.34.01 Urologiya

ixtisası üzrə elmi seminarının iclasında keçrilmişdir (Protokol №3 29.04 2021).

Tədqiqatın nəticələrinin tətbiqi. Tədqiqat işinin nəticələrinin akademik M.Ə. Mirqasimov adına Respublika Klinik Xəstəxanasının, Mərkəzi Dənizçilər Xəstəxanasının, Daxili İşlər Nazirliyinin Mərkəzi Klinik Hospitalının, Mərkəzi Dəmiryol Xəstəxanasının urologiya şöbələrində, həmçinin Bakı səhəri özəl klinikalarında müvəffəqiyyətlə tətbiq edilmişdir. İşin əsasları Azərbaycan Tibb Universitetinin tələbələrinin praktiki məşğələlərinin planına daxil edilmişdir ki, bu da SDX-nin mürəkkəb formalarından olan MCN-in mualicə taktikasının yaxından və hərtərəfli öyrənilməsinə xidmət etmişdir.

Tədqiqatın yerinə yetirildiyi təşkilat. Dissertasiya işi Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının fərdi elmi iş planına daxildir (Dövlət qeydiyyatı №.01114058)

Çap olunmuş məqalələr. Dissertasiya işinin mövzusu üzrə 50 elmi iş, onlardan 36 elmi məqalə (27-i Respublikada, 9-u xaricdə), 13 konfrans materiallarının tezisləri (10-u Respublikada, 3-ü xaricdə), 1 metodik vəsait çap olunmuşdur.

Dissertasiya işinin həcmi və strukturu. Dissertasiya işi kompüterdə yazılmış 301 səhifədən (386.300 işaret) giriş (13.500 işaret), ədəbiyyat icmali (46.800 işaret), klinik müşahidələrin təhlili, müayinə, müalicə üsulları və şəxsi müşahidələri əhatə edən 5 fəsil ($33.000 + 93.800 + 92.300 + 34.500 + 29.500$ işaret), yekun, nəticələr və praktiki tövsiyələrdən (42.900 işaret) ibarətdir. Tədqiqat işi 27 cədvəl, 8 qrafik və 67 şəkillə əyanıləşmişdir. Ədəbiyyat siyahısını 327 xarici, 21 vətən ədəbiyyatının mənbəyi təşkil edir.

KLİNİK MATERİALLARIN ÜMUMİ XARAKTERİSTİKASI VƏ MÜAYİNƏ ÜSULLARI

Tədqiqatın klinik hissəsi 2000-2016-ci illər ayrı-atrı qruplar üzrə əməliyyat keçirmiş 250 xəstənin müşahidəsi əhatə edir. Araşdırmalarımız göstərir ki, tədqiqat illəri ərzində tərəfimizdə ümumilikdə uroloji xəstəliklərə görə 6350 xəstədə cərrahi əməliyyat aparılıb. Onlardan 2080 (32,8%) nəfəri böyrək və sidik axarı

daşlarına görə əməliyyat keçirib.

Bu xəstələrdə formasına görə daşlar 1350 (64,4%) xəstədə böyrək və sidik axarının solitar (tək və yaxud çoxlu), 748 (35,5%) xəstədə isə mərcanvari formada olub. Lokalizasiyasına görə MN 798 (23,3%) xəstədə birtərəfli, 250 (12,2%) xəstədə isə ikitərəfli olub. Araşdırımlarımız göstərir ki, bütün uroloji xəstəliklərin strukturunda SDX-nin rastgəlmə tezliyi 32,4% təşkil edir. SDX-nin strukturunda isə birtərəfli MN rast gəlmə tezliyi 23,3%, ikitərəfli MN rastgəlmə tezliyi 12,2% təşkil edir.

Böyrəklərdə daşın formallaşması hər iki tərəfdə eyni vaxtda, həmçinin müxtəlif tərəflərdə müxtəlif vaxtlarda ola bilər. Lakin tədqiqatlar göstərir ki, daşın əmələgəlməsi birinci o böyrəkdə reallaşır ki, həmin böyrəyin funksiyası digər böyrəyə nisbətən daha çox pozulur. Ola bilsin ki, proses daimi birtərəfli olsun. Lakin, mübadilə pozğunluğu davam edərsə və tədricən digər tərəfdə də böyrəkdə dəyişikliklər artarsa bu zaman hər iki tərəfdə daşın əmələ gəlməsi qəçilməz olur. Yuxarıda yazdıqlarımızı nəzərə alsaq ikitərəfli MN üçün tərifimizdən hər iki böyrək və sidik axarındaki dəyişikliklərin xüsusiyyətinə görə təsnifat verilmişdir. Bu təsnifata görə tədqiq etdiyimiz xəstələri 4 qrupda birləşdirmək olar. Hansı ki, həmin xəstələrin hamısının müalicəsi, müayinəsi və metafilaktikası ikitərəfi MN olduğu kimi aparılması nəzərdə tutulur (şəkil 1).

Birinci qrupa ikitərəfli MÇN olan xəstələr daxil edilmişdir.


Ikinci qrupa yeganə funksiyası olan və yaxud yeganə böyrəyin MÇN olan xəstələr daxil edilmişdir.

Üçüncü qrupa bir tərəfdə MÇN, digər tərəfdə isə böyrəkdə, ya sidik axarında tək və ya çoxlu daşları olan xəstələr daxil edilmişdir.

Dördüncü qrupa bir tərəfdə MÇN, əks tərəfdə isə qeyri-daş mənşəli hidronefrozu olan xəstələr daxil edilmişdir. Bu qrupda olan xəstələrin xüsusiyyəti ondan ibarətdir ki, qeyri-daş mənşəli hidronefroza görə mütləq ya nefrektomiya, ya da bərpaedici əməliyyat aparmaq lazımdır. Bəzi hallarda biz bir tərəfdə üzvsaxlayıcı əməliyyat, əks tərəfdə isə nefrektomiyani eyni vaxtda aparmışaq. Belə qərar xəstənin ümumi vəziyyətinə bağlı olur.


Ümumilikdə götürükdə bu qruplarda olan xəstələrin müalicə taktikası və profilaktikası iki tərəfli MÇN olan xəstələrdə olduğu

kimi aparımalıdır.



Şəkil 1. Hər iki böyrəkdə və sidik axarlarındakı dəyişikliklərin xüsusiyyətinə görə ikitərəfli MÇN təsnifatı (S.B, İmamverdiyev, T.A.Tahbov 2008).

Hər iki böyrək və sidik axarındakı dəyişikliklərin xüsusiyyətinə görə verdiyimiz təsnifata əsasən MÇN olan xəstələrin qruplaşdırılması aşağıdakı kimi olmuşdur. Bu təsnifata əsasən birinci qrupda 125 ($50,0 \pm 3,2\%$), ikinci qrupda 35 ($14,0 \pm 2,2\%$), üçüncü qrupda 70 ($28,0 \pm 2,8\%$), dördüncü qrupda isə 20 ($8,0 \pm 1,7\%$) xəstə olmuşdur (qrafik 1).



Qrafik 1. Tədqiqatın kontingenti.

Xəstələr 7-70 yaş arasında, uşaqlar 7-18 arasında (orta yaşı 14,2) böyüklər 18-70 yaş arasında (orta yaşı $46,4 \pm 0,7$) olmuşdur. Orta yaş birinci qrupda 44,8, ikinci qrupda 48,6, üçüncü qrupda 44,5, dördüncü qrupda 46,4, ümumilikdə $46,4 \pm 0,7$ olmuşdur.

Xəstələrin 120 ($48,0 \pm 3,2\%$) nəfəri kişi, 130 ($52, \pm 3,2\%$) nəfəri isə qadın olub. Araşdırımlar göstərir ki, iktərəfli MÇN kişilərə nisbətən qadınlar arasında daha çox rast gəlinir. Bundan əlavə xəstəliyin ən çox rastgəlmə tezliyi kişilər və qadınlar arasında 41-50 yaş arasında qeydə alınmışdır.

Müşahidə etdiyimiz xəstələrdə xəstəliyin mərhələsi MN forma və ölçüsünə görə qəbul edilmiş təsnifat üzrə aparılmışdır¹³. Bu təsnifata görə: K₁-konkrement ləyəni və bir qrup kasanı tutur, K₂-böyrəkxarici tipli KLS dolduran konkrement, K₃-böyrəkdaxili tipli KLS dolduran konkrement, K₄ - total genişlənmiş KLS tutan konkrement (cədvəl 1).

Cədvəldən göründüyü kimi xəstələrin xəstəxanaya müraciət

¹³ Хурцев, К.В. Современные методы лечения и прогноз функционального состояния почек больных коралловидным нефролитиазом: / автореферат диссертации кандидата медицинских наук) / - Москва, 1993. – 18 с.

etməsi bütün qruplar üzrə xəstəliyin II mərhələsində (K_2) daha çox qeydə alınmışdır.

Cədvəl 1 Qruplar üzrə MÇN mərhələsi

MÇN mərhələsi	I qrup (n=125)		II qrup (n=35)		III qrup (n=70)		IV qrup (n=20)		Cəmi	
	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol
I mərhələ K_1	25 20,0%	35 28,0%	5 14,3%	6 17,1%	8 11,4%	8 11,4%	2 10,0%	2 10,0%	40 16,0%	51 20,4%
II mərhələ K_2	50 40,0%	65 52,0%	8 22,9%	3 8,6%	10 14,3%	8 11,4%	5 25,0%	2 10,0%	73 29,2%	78 31,2%
III mərhələ K_3	35 28,0%	20 16,0%	5 14,3%	2 5,7%	12 17,1%	14 20,0%	3 15,0%	3 15,0%	55 22,0%	39 15,6%
IV mərhələ K_4	15 12,0%	5 4,0%	4 11,4%	2 5,7%	6 8,6%	4 5,7%	1 5,0%	2 10,0%	26 10,4%	13 5,2%

MD sağda 40 ($16,0\pm2,3\%$), solda 51 ($20,4\pm2,5\%$) xəstədə birinci, sağda 73 ($29,2\pm2,9\%$), solda 78 ($31,2\pm2,9\%$) xəstədə ikinci, sağda 55 ($22,0\pm2,6\%$) solda 39 ($15,6\pm2,3\%$) xəstədə üçüncü, sağda 26 ($10,4\pm1,9\%$), solda 13 ($5,2\pm1,4\%$) xəstədə dördüncü mərhələdə olmuşdur.

Qeyd etməliyik ki, MÇN zamanı əməliyyatın daha mürəkkəb və daha çox vaxt aparması daima diqqətdə olmalıdır. Çünkü çoxlu daşlar müxtəlif kasalarda (yuxarı, aşağı və orta qrup) olduğundan onları əməliyyat vaxtı müəyyən etmək böyük çətinliklər törədir. Kiçik kasalarda olan daşları ləyəndən keçməklə xariç etmək ümumiyyətlə, mürəkkəb məsələdir. Çünkü kasaların boynu daralmış, çapıqlaşmış olduğundan ləyəndən keçməklə kasa boşluğunundan xeyli böyük olan daşı xariç etdikdə şiddətli qanaxma əməliyyatı son dərəcə ağırlaşdırıbilər. Qeyd olunanları nəzərə alaraq kliniki materialın təhlili bütün qruplar üzrə MN və MÇN üçün ayrılıqda aparılır. Aşağıdakı cədvəldə ayrı-ayrı qruplar üzrə MN və MÇN olan xəstələrin sayı verilmişdir (cədvəl 2).

Beləliklə, müşahidə etdiyimiz xəstələrin 194 (77,6%) nəfərinin sağ, 181 (72,4%) nəfərinin sol böyrəyində MD aşkarlanmışdır. Sağda 194 (77,6%) xəstədən 73 ($37,6\pm3,5\%$)-də MN, 121 ($62,4\pm3,5\%$)-də MÇN, solda 181 (72,4%) xəstədən 54 ($29,8\pm3,4\%$) xəstədə MN, 127

($70,2 \pm 3,4\%$) xəstədə isə MÇN olmuşdur.

Cədvəl 2 MN və MÇN olan xəstələrin rastgəlmə tezliyinə görə sayı

Cins	I qrup (n=125)				II qrup (n=35)				III qrup (n=70)				IV qrup (n=20)				
	MN		MÇN		MN		MÇN		MN		MÇN		MN		MÇN		
	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	
Kişi	25	21	36	40	5	1	7	8	4	4	11	12	3	1	2	2	
Qadın	24	13	40	51	3	3	7	1	8	9	13	9	1	2	5	4	
Cəmi	49	34	76	91	8	4	14	9	12	13	24	21	4	3	7	6	
	83 *	167 *			12		23		25		45		7		13		
					33,2%		34,3%		65,7%		35,7%		64,3%		35,0%		65,0%

Qeyd: * - I qrupda %-lər böyrəklərin ümumi sayından hesablanmışdır.

Qeyd etməliyik ki, yeganə və yeganə funksiyalı böyrəkdə olan daşların lokalizasiyası müxtəlif olmuşdur. Daş xəstələrin 22 ($62,9 \pm 8,2\%$)-də sağ, 13 ($37,5 \pm 8,2\%$)-də sol böyrəkdə, həmçinin 20 ($57,5 \pm 8,4\%$) xəstədə nefrektomiyadan sonra qalan yeganə, 2 ($5,7 \pm 3,9\%$) xəstədə anadangəlmə yeganə böyrəkdə, 13 ($37,5 \pm 8,2\%$) xəstədə isə yeganə funksiyası olan böyrəkdə müşahidə olunmuşdur.

Yeganə böyrəyin MÇN olan 20 ($57,5 \pm 8,4\%$) xəstədən 19 ($54,3 \pm 8,4\%$) xəstədə kontralateral böyrək müxtəlif illərdə, müxtəlif klinikalarda MÇN görə çıxarılmışdır. Yalnız 1 ($2,9 \pm 2,8\%$) xəstədə nefrektomiya 1969-cü ildə vərəmə görə aparılmışdır. Bu xəstələrdən 11 ($31,4 \pm 7,8\%$) xəstədə MÇN görə nefrektomiya aparılan vaxt qalan böyrəkdə daş olmamışdır.

Deməli, yeganə böyrəyin MN dedikdə, bu qrup xəstələrin də müalicəsi ikitərəfli MN müalicəsi kimi aparılmalıdır. Müşahidəmizdə xəstələrin 13 ($37,5 \pm 8,2\%$) nəfərində yeganə funksiyası olan böyrəkdə daş müşahidə olunmuşdur. Həmin xəstələrdə kontralateral böyrək tamamilə funksiyasını itirmişdir (autonefrektomiya). Bu xəstələrin 3 ($8,6\%$) nəfərində konralateral böyrək ikinci mərhələdə simptomatik hipertoniyaya görə çıxarılmışdır.

Ayrı-ayrı qruplar üzrə müşahidə etdiyimiz xəstələrdə MÇN bu və ya digər tərəfdə böyrək və sidik axarının daşı ilə müşahidə olunmuşdur: Birinci qrupda MÇN xəstələrin 9 ($7,2\pm2,3\%$) xəstədə sağ, 4 ($3,2\pm1,6\%$) xəstədə isə sol sidik axarının daşı ilə müşahidə olunmuşdur; İkinci qrupda 35 xəstədən 7 (20,0%-də MÇN sağ, 2 (5,7%) xəstədə isə sol sidik axarının daşı ilə müşahidə olunmuşdur; Üçüncü qrupda 11 ($15,7\pm4,3\%$) xəstə sağ böyrəyin MN və sol sidik axarının daşı olmuşdur. Onlardan 9 ($12,9\pm4,0\%$) nəfərində daş sidik axarının aşağı 1/3 hissəsində, 2 ($2,9\pm2,0\%$) nəfərində isə yuxarı 1/3 hissəsində yerləşmişdir. Sol böyrəyin MN, sağ sidik axarının daşı olan 6 ($8,6\pm3,3\%$), sol böyrəyin MÇN, sağ sidik axarının daşı olan 7 ($10,0\pm3,6\%$) xəstənin hamısında daş sidik axarının aşağı 1/3 hissəsində yerləşmişdir. Qeyd etməliyik ki, üçüncü qrupda sol böyrəyin MÇN-1, 1 ($1,4\pm1,4\%$) xəstədə sağ böyrəyin və sidikliyin daşı, 1 ($1,4\pm1,4\%$) xəstədə isə sağ sidik axarının və sidikliyin daşı ilə müşahidə olunmuşdur; Dördüncü qrupda ümumilikdə xəstələrin 2 ($10,0\pm6,7\%$)-də MÇN bu və ya digər tərəfdə sidik axarının daşı ilə müşahidə olunmuşdur. Bu xəstələrdən 1 ($5,0\pm4,9\%$)-də MÇN sağ sidik axarının, 1 ($5,0\pm4,9\%$) xəstədə isə sol sidik axarının daşı ilə müşahidə olunmuşdur.

Müşahidə etdiyimiz xəstələrdə bir sıra yanaşı gedin xəstəliklər və çoxlu ikincili ağrılaşmalar qeydə alınmışdır (cədvəl 3).

Araşdırımlar göstərir ki, ikitərəfli MÇN zamanı bir və ya bir neçə yanaşı gedən xəstəliklərdən əlavə çoxlu ikincili ağrılaşmalar da müşahidə olunur.

Belə ki, 250 nəfər xəstənin hamısında kalkulyoz pielonefrit qeydə alınmışdır. Kalkulyoz pielonefrit birinci qrupda 100 ($80,0\pm3,6\%$), ikinci qrupda 24 ($68,6\pm7,8\%$), üçüncü qrupda 55 ($78,6\pm4,9\%$), dördüncü qrupda 15 ($75,0\pm9,7\%$) xəstədə olmaqla ümumilikdə 194 ($77,6\pm2,6\%$) xəstədə xroniki, birinci qrupda 25 ($20,0\pm3,6\%$), ikinci qrupda 11 ($31,4\pm7,8\%$), üçüncü qrupda 15 ($21,4\pm4,9\%$), dördüncü qrupda 5 ($25,0\pm9,7\%$) xəstədə olmaqla ümumilikdə 56 ($22,4\pm2,6\%$) xəstədə kəskin olub (cədvəl 4).

Bundan əlavə ümumilikdə müşahidə etdiyimiz xəstələrin 79 ($31,6\pm2,9\%$) nəfərində xroniki paranefrit, 101 ($40,4\pm3,1\%$) nəfərində xroniki pedunkulit, 12 ($4,8\pm1,4\%$) nəfərində zirehlili

paranefrit qeydə alınmışdır.

Cədvəl 3 Yanaşı gedən xəstəliklər

Yanaşı gedən xəstəliklər	I qrup n=125	II qrup n=35	III qrup n=70	IV qrup n=20	Cəmi n=250
Ürəyin işemik xəstəliyi	26 20,8%	6 17,1%	9 12,9%	3 15,0%	44 17,6%
Aterosklerotik kardioskleroz	10 8,0%	6 17,1%	12 17,1%	12 * 60,0%	40 16,0%
Hipertoniya xəstəliyi	36 28,8%	8 22,9%	12 17,1%	6 30,0%	62 24,8%
Səkərli diabet	26 20,8%	4 11,4%	16 22,9%	4 20,0%	50 20,0%
Mədə-bağırsaq sisteminin xəstəlikləri	28 22,4%	10 28,6%	22 31,4%	3 15,0%	48 19,2%
Böyrəyin solitar kistası	4 3,2%	2 5,7%	2 2,9%	—	8 3,2%
Polikistoz	—	—	1 1,4%	—	1 0,4%
Nefroptoz	14 11,2%	1 2,9%	3 4,3%	2 10,0%	20 8,0%
Bexterev xəstəliyi	—	1 2,9%	—	—	1 0,4%

Qeyd: * - digər qrupun göstəricilərindən statistik dürüst fərqlənir ($p < 0,01 - 0,001$)

Ümumilikdə 250 nəfər xəstədən 209 ($83,6 \pm 2,3\%$) xəstədə kalkulyoz hidronefrotik transformasiya olmuşdur. Bu xəstələrdən 5 ($2,0 \pm 0,9\%$) nəfərində daşla yanaşı LSS-də konflikti də olmuşdur. LSS –nın konflikti 4 ($1,6 \pm 0,8\%$) xəstədə sağda 1 ($0,4 \pm 0,4\%$) xəstədə solda qeydə alınmışdır. Hidronefrotik transformasiya onlardan 42 ($16,8 \pm 2,4\%$) xəstədə ikitərəfli, 20 ($8,0 \pm 1,7\%$) xəstədə qeyri-daş mənşəli olmuşdur.

Hidronefrotik transformasiyası olan xəstələrdən 41 ($16,4 \pm 2,3\%$) nəfərində ureterohidronefroz, 13 ($5,2 \pm 1,4\%$) xəstədə pionefroz qeydə alınmışdır.

Pionefroz 8 ($3,2 \pm 1,1\%$) xəstədə sağda, 5 ($2,0 \pm 0,9\%$) xəstədə isə solda qeydə alınmışdır. Pionefroz ən çox uzun müddət daş

xəstəliyindən əziyyət çəkən xəstələrdə müşahidə edilir.

Cədvəl 4 İkitərəfli MÇN zamanı ayrı-ayrı qruplar üzrə müşahidə olunan ağırlaşmalar

İkincili ağırlaşmalar	I qrup n=125	II qrup n=35	III qrup n=70	IV qrup n=20	Cəmi n=250
Xroniki pielonefrit	100 80,0%	24 68,6%	55 78,6%	15 75,0%	194 77,6%
Kəskin pielonefrit	25 20,0%	11 31,4%	15 21,4%	5 25,0%	56 22,4%
Böyrək absesi	4 3,2%	—	—	—	4 1,6%
Xroniki paranefrit	38 30,4%	9 25,7%	21 30,0%	11 55,0%	79 31,6%
Zirehli paranefrit	8 6,4%	2 5,7%	1 1,4%	1 5,0%	12 4,8%
Pedinkulit	42 33,6%	21 * 60,0%	24 34,3%	14 * 70,0%	101 40,4%
Kalkulyoz hidronefrotik transformasiya	110 88,0%	29 82,9%	50 71,4%	20 100%	209 83,6%
Ureterohidronefroz	8 6,4%	4 11,4%	27 38,6%	2 10,0%	41 16,4%
Pionefroz	8 6,4%	1 2,9%	2 2,9%	2 10,0%	13 5,2%
Xroniki böyrək çatışmazlığı	108 * 86,4%	18 51,4%	19 27,1%	9 45,0%	154 61,6%
Anuriya	7 5,6%	15 42,9%	2 2,9%	—	24 9,6%
Toksiki anemiya	36 28,8%	20 * 57,1%	14 20,0%	7 35,0%	77 30,8%

Qeyd: * - digər qrupun göstəricilərindən statistik dürüst fərqlənir ($p < 0,05 - 0,001$)

Müşahidə etdiyimiz xəstələrdə MÇN diaqnostikası ümumi qəbul edilmiş prinsiplər üzrə aparılmışdır. Bu prinsiplərə əsasən MÇN zamanı xəstələrin diaqnostikası anamnestik məlumatlara, ümumi kliniki, laborator instrumental və digər müayinə üsullarına əsaslanır.

MÇN olan xəstələrdə çox ifadəli simptomlar olmasa da klinik mənzərə rəngarəng olmuşdur. Bir sıra xəstələrdə MÇN simptomsuz

keçdiyi aşkarlanmıştır. Bəzən böyrəkdə MN olması təsadüfi müayinələr nəticəsində aşkarlanır. Lakin xəstəliyin simptomsuz keçməsi nəticənin heç də qənaətbəxş olmasından xəbər vermir. Çünkü ağrı olmadıqda xəstəlik gizli gedişlə keçir və xəstə müalicə üçün həkimə gec müraciət edir, nəticədə böyrəkdə çox vaxt dərin, geri dönməyən dəyişikliklər yaranır. Lakin, müşahidələrimiz göstərir ki, MN çoxlu xırda daşlarla müşahidə olunduqda böyrək sancısı qacılmasız olur.

Tədqiq etdiyimiz xəstələrin 65 ($26,0\pm2,8\%$) nəfərində sancışəkilli, 161 ($64,4\pm3,0\%$) xəstədə işə küt ağrıları olmuşdur. Xəstələrin çoxunda böyrək sancısı bədən temperaturunun yüksəlməsi ilə müşahidə olunmuşdur. Bu simtom 105 ($42,0\pm3,0\%$) xəstədə qeydə alınmışdır. Onlardan 56 ($22,4\pm2,6\%$) nəfərində temperaturun yüksəlməsi böyrək sancısının fonunda olmuşdur. Aparılmış müalicə tədbirləri nəticəsində böyrək sancıları sakitləşmiş, xəstələrin çoxunda temperatur normallaşmışdır.

Müşahidə etdiyimiz xəstələrin 90 ($36,0\pm3,0\%$) nəfərində hematuriya qeydə alınmışdır. Onlardan 77 ($30,8\pm2,9\%$) nəfərində mikrohematuriya, 13 ($5,2\pm1,4\%$) nəfərində makrohematuriya olmuşdur.

Dizuriya MN zamanı nəzərə carpan simptomlardan biridir. Bu simtom ən çox böyrək sancısı zaman müşahidə olunmuş və 66 ($26,4\pm2,8\%$) xəstədə qeydə alınmışdır. Bundan əlavə xəstələrin 92 ($36,8\pm3,1\%$)-də ağızda quruluq, yanğı hissi müşahidə edilmişdir. Xəstələrin 125 ($50,0\pm3,2\%$) -də ürəkbulanma qeydə alınmışdır. Daimi yanğı hissi, ürəkbulanma, qusma bədən temperaturunun yüksəlməsi, böyrəklərin funksiyasının nəzərə carpan dərəcədə pozulması və xəstələrin vəziyyətinin ağır olması kimi qiymətləndirilmişdir.

Qeyd etməliyik ki, nefrolitiaz zamanı qanda elə bir ciddi dəyişiklik müşahidə olunmur ki, bu xəstəlik üçün spesifik xarakter daşısın. MN zamanı qanda o zaman dəyişiklik müşahidə olunur ki, xəstəlik böyrək çatışmazlığı, və irinli-septiki proseslə uğurlaşın. Bu zaman qanda leykositlər yüksəlir leykositar formula sola meyilli olur və EÇS artır.

Müşahidəmizdə 152 ($60,8\pm3,1\%$) xəstədə leykositlərin sayı

normal olmuşdur. Leykositlərin miqdarının 10.000 kimi yüksəlməsi 50, 12 000 qədər yüksəlməsi 22, 12000-dən yuxarı olması 24 (9,6%) xəstədə müşahidə edilmişdir. ECR norma (15mm/ saat) daxilində olması 96 (38,4%) xəstədə, 16-30mm/saatda kimi yüksəlməsi 80 ($32,0\pm3,0\%$) xəstədə, 30mm/saat-dan yuxarı 74 ($29,6\pm2,9\%$) xəstədə qeydə alınmışdır. Bu qrup xəstələrdə üzun müddətli intoksikasiyanın fonunda qanda hemoqlobinin və eritrositlərin miqdarı azalaraq anemiya inkişaf etmişdir.

Qeyd etməliyəm ki, müayinələr zamanı 50 ($20,0\pm2,5\%$) xəstədə şəkərli diabet aşkar edilmişdir. Bu qrup xəstələrdə qanda şəkərin ən yuxarı həddi 30mmol/l, orta həddi 12mmol/l olmuşdur.

MÇN zamanı sidiyin mikroskopik müayinəsi də xüsusi əhəmiyyət kəsb edir. Müşahidəmizdə sidiyin mikroskopik müayinəsi zamanı xəstələrdən 205 ($82,0\pm2,4\%$)-də leykosituriya, 203 ($81,2\pm2,5\%$)-də duz kristalları aşkarlanmışdır. Onlardan 92 ($36,8\pm3,1\%$)-də tripel-fosfat, 68 ($27,2\pm2,8\%$) xəstədə urat duzları, 43 ($5,2\pm2,4\%$) xəstədə oksalat duzları aşkarlanmışdır.

SDX-i zamanı sidiyin reaksiyası mühüm əhəmiyyət kəsb edir. Araşdırma ləri göstərir ki, böyrəklərdə müşahidə olunan aseptik daşlarda sidiyin reaksiyası əsasən turş və neytral olur. İnfeksiyalışmış daşlarda sidiyin reaksiyası əsasən qələvi olur. Yalnız bağırsaq çöpləri ilə infeksiyalışmış daşlarda sidiyin reaksiyası turş olur. Tədqiq etdiyimiz xəstələrin 96 ($38,4\pm3,1\%$)-də sidiyin reaksiyası turş, 111 ($44,4\pm3,1\%$)-də qələvi, 18 ($7,2\pm1,6\%$)-də neytral olmuşdur.

Müşahidəmizdə 215 ($86,0\pm2,2\%$) xəstədə sidikdə zülal aşkarlanmışdır. Onlardan 195 ($78,0\pm2,5\%$) xəstədə sidikdə zülalın miqdarı 0,03-0,3%, 20 ($8,0\pm1,7\%$) xəstədə sidikdə zülal 1% -dən çox olmuşdur. Sidikdə zülalın miqdarının artması bu xəstələrdə piuriya və hematuriya ilə əlaqədar olmuşdur.

Məlum olmuşdur ki, sidiyin xüsusu çəkisi böyrəklərin funksional vəziyyətinin əsas göstəricilərindən biridir. Sidiyin xüsusi çəkisinin təyinini çox sadə olub, böyrəyin etibarlı funksional sınağıdır. Böyrəklərin funksiyası pozulduqda, sidiyin xüsusi çəkisinin azalması ilə poliuriya müşahidə olunur.

Müşahidə etdiyimiz xəstələrdən 72 ($28,8\pm2,9\%$) -də sidiyin

xüsusi çəkisi normal olmuşdur. Xəstələrin 164 ($65,6\pm3,0\%$) -də isə sidiyin xüsusi çəkisi 1008-1012 arasında dəyişmişdir. Onlardan 22 ($8,8\pm1,8\%$)-də sidiyin xüsusi çəkisi nəzərə çarpan dərəcədə (1007-dən az) azalmışdır. Bu da onu deməyə əsas vermişdir ki, ikitərəfli MÇN zamanı böyrəklərin konsentrasiyon və filtrasiyon funksiyası bu və ya digər dərəcədə pozulur. Müşahidəmizdə 250 xəstədən 178 ($71,2\pm2,9\%$)-də (97 kişi, 81 qadın) böyrək çatışmazlığı qeydə alınmışdır. Böyrək çatışmazlığı xəstələrin 154 ($61,6\pm3,4\%$), (80 kişi, 74 qadın)-də xroniki, 24 ($9,6\pm1,9\%$) (17 kişi, 7 qadın)-də isə kəskin (anuriya) olmuşdur.

Xroniki böyrək çatışmazlığının (XBÇ) mərhələsi Лопаткин Н.А., Кучински И.Н. (1972) təsnifatına görə aparılmış və aşağıdakı cədvəldə verilmişdir (cədvəl 5).

Cədvəl 5 Böyrək çatışmazlığının mərhələsinə görə xəstələrin bölünməsi

Xəstəliyin mərhələsi	I qrup (n=125)		II qrup (n=35)		III qrup (n=70)		IV qrup (n=20)		Cəmi (n=250)	
	K	Q	K	Q	K	Q	K	Q	Kişi	Qadın
Xronik böyrək çatışmazlığı	55	53	11	7	9	10	5	4	80 32,0%	74 29,6%
Latent	25	19	1	1	2	3	1	2	29 11,6%	25 10,0%
Kompensasiya	10	12	2	2	2	3	2	1	16 6,4%	18 7,2%
İntermittə	18	20	4	3	3	4	2	1	27 10,8%	28 11,2%
Terminal	2	2	4	1	2	—	—	—	8 2,8%	3 1,2%
Cəmi	108 * 86,4%		18 51,4%		19 27,1%		9 45,0%		154 61,6%	
Kəskin böyrək çatışmazlığı	4	3	11	4	2	—	—	—	17 6,8%	7 2,8%
Cəmi	7 5,6%		15 * 42,9%		2 2,9%		—		24 9,6%	

Qeyd: * - digər qrupun göstəricilərindən statistik dürüst fərqlənir ($p < 0,001$)

Latent mərhələdə 54 ($21,6\pm2,6\%$) xəstə olmuşdur. Bu mərhələdə xəstələrin vəziyyəti normal olmuş, əmək qabiliyyəti saxlanılmışdır. Bu mərhələdə xəstələrdə sidik ifrazı az da olsa pozulur. Sidiyin konsentrasiyası azalır. Gecə sidiyi ilə gündüz sidiyinin miqdarı bərabərləşir. Bu mərhələdə kreatinin və sidik cövhəri norma daxilində olumışdır.

Kompensasiya mərhələsində 34 ($13,6\pm2,2\%$) xəstə olmuşdur. Bu mərhələdə olan xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrıları olmuşdur. Sidiyin xüsusi çəkisi 1014-1016 arasında dəyişmişdir. Bu mərhələdə kanalçıq reabsorbsiyasının zəifləməsi nəticəsində sutkalıq diurez 2,5 l-ə qədər artmışdır.

İntermittə mərhələsində 55 ($27,0\pm2,6\%$) xəstə olmuşdur. Bu qrup xəstələrdə böyrəklərin funksiyasının nəzərə çarpan dərəcədə pozulması müşahidə olunmuşdur.

Terminal mərhələdə 11 ($4,4\pm1,3\%$) xəstə olmuşdur. Bu mərhələdə böyrəklərin funksiyasının daha ciddi pozulması müşahidə olunmuşdur.

Müşahidə etdiyimiz xəstələrin 77 ($30,8\pm2,9\%$)-də toksiki anemiya qeydə alınmışdır.

Kəskin ikincili pielonefritlə yanaşı birinci qrupda 7 ($5,6\pm2,1\%$), ikinci qrupda 15 ($42,9\pm8,4\%$), üçüncü qrupda 2 ($2,9\pm2\%$) xəstədə ekskretor anuriya qeydə alınmışdır. Bu xəstələrin əksəriyyəti klinikamıza çox ağır vəziyyətdə, kəskin intoksikasiya, azotemiya ilə daxil olmuşdur.

Tədqiq olunan xəstələrdə əsas müalicə üsulu cərrahi olduğundan, tədbiq olunmuş diaqnostik metodlarının nəticələri onların proqnostik əhəmiyyəti baxımından öyrənilmişdir. Bu aspektdə əsas rolу daha mümkün və informativ üsul kimi ultrasəs və rentgenoloji müayinə üsulları oynamışdır.

SDX-nin, o cümlədən MÇN zamanı USM-nin köməyi ilə böyrəyin həcmi, KLS- nin vəziyyəti, parenximanın qalınlıq dərəcəsi, böyrəyin simmetrik və assimetrik böyüməsi, hududlarının kələ-kötür olması haqqında məlumatları almaq mümkün olmuşdur.

Məlum olmuşdur ki, USM zamanı MN üzərində parenxima bütün böyrək boyu izlənirsə böyrəyin ümumi həcmi böyüməyib, ya

cüzi böyüyüb, KLS-də genişlənmə izlənmirsə belə hiperazotemiya olan xəstələrdə bu göstəricilər böyrəyin piy distrofiyasına məruz qalmasına, toxumanın büzüşməsinə işarədir və potensial olaraq böyrək toxumasının funksional imkansız olmasına dəlalət edir.

USM-in digər parametrlərinə görə böyrək parenximasının və KLS-nin bu və ya digər dəyişiklikləri haqqında fikir yürütütmək olsa da, böyrəklərdə çox inkişaf etmiş dəyişikliklərin olduğu təsadüflərdən başqa digər hallarda parenximanın mühafizəsi dərəcəsini müəyyən etmək mümkün olmamışdır. KLS-nin kəskin surətdə genəlməsi və böyrək parenximasının bəzi sahələrdə qeyri-bərabər nazikləşməsi, USM-ni digər parametrləri ilə yanaşı böyrəklərdəki dəyişikliklərin geri dönməməyinə inandırıcı sübut olmuşdur. Orqanın ölçülərinin normal olması və ya cüzi artması, parenximanın qalınlığının saxlanılması və KLS azca genişlənməsi böyrək toxumasının və funksiyasının saxlanılmasını göstərir. Bu isə əməliyyat zamanı təsdiq olunmuşdur.

Bundan əlavə çoxlu ikincili ağırlaşmalar, o cümlədən XBÇ-1 ilə ağırlaşmış, ikitərəfli MÇN olan xəstələrdə USM parenximanın ikitərəfli kobud dəyişikliklərini aşkar edərək məhz infuziyon EU aparmaq zərurətini əvvəlcədən müəyyən etməyə imkan vermişdir.

Yuxarıda yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, XBÇ ilə ağırlaşmış MÇN zamanı parenximanın mühafizə olunması dərəcəsinə görə onun funksional potensial imkanlarını əvvəlcədən müəyyən etmək üçün USM -ə üstünlük vermək olar. Cunki həmin xəstələrdə sidik cövhərinin və kreatinin göstəriciləri yüksək olduğundan, EU aparılması məqsədə uyğun sayılmamışdır. Bundan əlavə USM-nin köməyi ilə hər iki tərəfdə daşla zədələnmiş böyrəklərin hansında parenximanın daha çox qalması haqqında məlumatı əldə etmək mümkün olmuşdur. Bu göstəricilər isə böyrək parenximasının hər iki tərəfdə xeyli zədələndiyi xəstələrdə əməliyyatın hansı böyrəkdə aparılması fikrinin relləşmasına kömək etmişdir. Belə hallarda KLS nisbətən genişlənmiş böyrəkdə əməliyyatın aparılması daha prespektivli ola bilər. EU zamanı lal böyrək müəyyən edilən xəstələrdə böyrəyin USM göstəriciləri çox qiymətli olmuşdur. Bütün bunlar onu deməyə əsa vermişdir ki, ki, MÇN diaqnostikasında USM və EU bir-birini tamamlayır

MÇN etiologiyasında parathormonun rolunu nəzərə alaraq 62 (24,8%) xəstədə qalxanvari və qalxanvari ətraf vəzilərin USM aparılmışdır. Onlardan 4 ($1,6\pm0,8\%$)-də diffuz zob, 12 ($4,8\pm1,4\%$)-də zəif diffuz dəyişikliklər qeydə alınmışdır. Heç bir halda müşahidə etdiyimiz xəstələrdə qalxanvari ətraf vəzilərdə əməliyyat tələb edən çox ciddi dəyişikliklər qeydə alınmamışdır. Bundan əlavə MÇN zamanı böyrək qan dövranının öyrənilməsi üçün əməliyyatdan əvvəl 35 (14,0%) xəstədə Doppler USM aparılmışdır.

Məlumdur ki, SDX-nin o cümlədən MÇN diaqnostikasında rentgenoloji müayinə üsulları da müstəsna əhəmiyyət kəsb edir.

Sübut olunmuşdur ki, MÇN zamanı üzvsaxlayıcı əməliyyatların planlaşdırılmasında əsas informativ moment əməliyyata qədər hansı qrup kasaların (ön və ya arxa) və hansı həcmində daşlarla tutulmasını öyrənmək vacib şərtlərdən biridir. Lakin təəssüf ki, nə USM, nə də EU bu barədə tam məlumat vermir. Bu baxımdan MÇN diaqnostikasında KT, xüsusən spiral KT çox perspektiv müayinədir. O, ön və arxa qrup kasalarda xırda daşları, onların iri MD ilə qarşılıqlı münasibətini öyrənməyə imkan verir, bu isə cərrahi müdaxilə zamanı düzgün taktika seçmək üçün böyük əhəmiyyətə malikdir. Onu da qeyd etməliyik ki, müayinələr nə qədər çox məlumat versə də əsas həllədici, rolu cərrahın təcrübəsi oynayır. Rentgen- televizion avadanlığının əməliyyat otağında olması vacib şərtlərdən biridir.

Beləliklə, tətbiq edilən rutin və müasir müayinə üsulları ilə SDX-ə o cümlədən MÇN dəqiq diaqnoz qoymaq mümkünür. Təcrübəmiz göstərmişdir, XBÇ-nin ifadəli və ağır mərhələlərində əməliyyatönü hazırlıq çox əhəmiyyətlidir. Bu mərhələlərdə, həmçinin terminal uremiyada konservativ müalicə ilə pozulmuş hemostazi bərpa etmək, uremik intoksikasiyanı aradan qaldırmaq, hipertoniq sindromun ağırlığını azaltmaq mümkün olmadıqından cərrahi müdaxilənin riski yüksək olaraq qalır.

Əməliyyatönü hazırlıqdan sonra müşahidə etdiyimiz xəstələrin hamısında müalicə açıq cərrahi üsulla aparılmışdır.

Cərrahi müalicə ayrı-ayrı qruplar üzrə təklif etdiyimiz alqoritm üzrə aparılmışdır. Belə ki, cərrahi müalicənin birinci qrupda mərhələrlə, ikinci qrupda əksər hallarda təcili, üçüncü qrupda

mərhələlərlə və eyni vaxtda hər iki tərəfdə açıq cərrahi müalicə. Yaxud bir tərəfdə açıq cərrahi müalicə, digər tərəfdə URS və yaxud DZDL tətbiqi, dördüncü qrupda isə əsasən mərhələlərlə aparılması daha yaxşı nəticə verir. Dördüncü qrupn xüsusiyyəti ondan ibarətdir ki, çox vaxt hidronefroz IV dərəcəli olaraq mütləq əməliyyat tələb edir. Bəzi hallarda biz bir tərəfdə üzv saxlayıcı əməliyyat, əks tərəfdə isə nefrektomiyani eyni vaxtda aparmışq. Belə qərar xəstənin ümumi vəziyyətindən asılı olur.

TƏDQİQATIN MÜZAKİRƏSİ

İkitərəfli MÇN-in açıq cərrahi müalicəsi bir sıra xüsusiyyətlərə malikdir. Bunlar son illərə kimi mübahisəli olaraq qalmışdır.

1. Əməliyyatın psixoloji gərginliklə müşahidə olunması.
2. Əməliyyat üçün hansı böyrəyin seçilməsi.
3. Hansı əməliyyatın aparılması.
4. Əməliyyatın bütün hallarda az travmatik olması.
5. Ən əsası əməliyyatın qansız icra edilməsi.

Qeyd etməliyəm ki, ikitərəfli MÇN, o cümlədən yeganə funksiyalı böyrəyin MÇD zamanı hansı müalicə üsulunun seçilməsindən asılı olmayaraq həm xəstə, həm də həkim ciddi təhlükə qarşısında qalır. Əməliyyat zamanı seçilən cərrahi taktika az invaziv olmalıdır və ən əsası əməliyyat qansız icra edilməlidir.

İkitərəfli MÇN zamanı tətbiq olunan əməliyyat çox yüksək psixoloji gərginliklə keçir. Nəzərə alsaq ki, ikitərəfli MÇN zamanı seçilən cərrahi taktika az invaziv olmalıdır, qansız icra edilməlidir və bütün hallarda böyrəyin saxlanması ilə nəticələnməlidir. Daşları çıxararkən qanaxma və digər ağır fəsadların baş vermə qorxusu həkimləri lazımı əməliyyatdan çekindirərkən konservativ müalicəyə yönəldir. Təcrübə göstərir ki, ikitərəfli MÇN zamanı “gözləmə taktikası” xəstənin vəziyyətini daha da ağırlaşdırır. Yəni ikitərəfli MN-a görə əməliyyatın tətbiqi böyrəkdə geri dönməyən proseslər başlamamışdan əvvəl aparılmalıdır. Bu qrup xəstələrdə cərrahi əməliyyatdan imtina eimək əzabverici və qaçılmasız ölümə uduzmaq deməkdir. İkitərəfli MN zamanı ilk növbədə cərrahi əməliyyata düzgün gösətərişin seçiləsi, həmçinin əməliyyatın hansı böyrəkdə

aparılması mühüm əhəmiyyət kəsb edir. Bu haqda ədəbiyyatda bir çox mübahisəli fikirlər mövcuddur. Apardığımız tədqiqatlardan məlum olur ki, əməliyyat zamanı hansı böyrəyin əməliyyat üçün seçilməsi daşın ölçüsü və formasından asılı olmur.

Apardığımız tədqiqatın nəticələri onu deməyə əsas verir ki, hər iki böyrəyin MÇN zamanı müalicənin əsas şərtlərindən biri əməliyyatın mərhələlərlə aparılmasıdır. Bu zaman birinci növbədə xəstəni daha çox narahat edən tərəfdə cərrahi əməliyyat aparılır. Əgər xəstənin şikayəti nöqtəyi- nəzərindən əsaslı bir fərq yoxdursa, onda böyrəyin funksional göstəricilərinə istinad etmək lazımdır. Əməliyyat üçün birinci növbədə parenximası daha yaxşı saxlanılmış böyrək olan tərəf seçilir.

MÇN zamanı ikinci mübahisə doğuran əsas məsələ əməliyyatın birinci hansı böyrəkdə aparılmasından əlavə, hansı əməliyyatın aparılmasıdır. Tədqiqatlar göstərir ki, ikitərəfli MÇN zamanı cərrahi müdaxilənin xarakteri daşların ölçülərindən və yerləşməsindən, böyrəyin KLS vəziyyətindən, parenximanın qalınlığından, yuxarı sidik yollarının anomaliyasının olub- olmamasından, həmçinin xəstəliyin mərhələsi və daşın lokalizasiyasından asılı olaraq hər bir halda fərdi olaraq seçilir.

Lakin ikitərəfli MÇN cərrahi müalicəsi zamanı dəyişən cərrahi taktikalar arasında bir qayda dəyişməz olaraq qalır ki, daşın çıxarılması xəstəni daş xəstəliyindən azad etmir, ona görə də bu qrup xəstələrdə demək olar ki, tələb olunan bütün hallarda cərrahi müdaxilə maksimum dərəcədə üzvsaxlayıcı və az travmatik olmalıdır. Bu qayda MÇN cərrahi müalicənin «qızıl standartı» olaraq həmişə diqqət mərkəzində olmalıdır. Çünkü xəstəliyin çoxlu ikincili fəsadlarla ağırlaşması, daşın böyüklüyü, əməliyyat zamanı qanaxma təhlükəsinin olması cərrah uroloqları çox vaxt bu xəstələrdə üzvsaxlayıcı əməliyyat aparmaqdan çəkindirir. Ləkin yəzərə almaq lazımdır ki, ikitərəfli MÇN zamanı müstəsna hallarda əməliyyat orqanın itirilməsi ilə aparıla bilər.

İkinci qrupdan olan xəstələrin müalicəsi daha da çətindir. Belə ki, yeganə və yeganə funksiyalı böyrəyin daş xəstəliyi, o cümlədən MÇN zamanı ən qorxulu fəsad sidik axarının daşla tutulması və anuriyanın baş verməsidir. Bu fəsadlar çox vaxt böyrəyin çoxlu

daşları və MÇN zamanı müşahidə olunur. MÇN zamanı anuriyanın başvermə ehtimalı daha da artır. Yeganə və yeganə funksiyalı böyrəyin MN zamanı anuriyanın başvermə ehtimalı az olsa da, xroniki pielonefrit və böyrək çatışmazlığının inkişafı davam edir.

Məhz yeganə və yeganə funksiyalı böyrəyin MÇN -nın müalicəsi zamanı qarşıda duran əsas məsələlərdən biri lazımi tədbirlər görməklə böyrəkdən sidik axımını qısa müddətdə maksimal təmin etməklə xroniki pielonefrit və böyrək çatışmazlığının qarşısının alınmasından ibarətdir. Bu məqsədlə ilk növbədə konservativ müalicə tədbirləri aparılır. Aparılan tədbirlər effekt verməzsə, o zaman sidik axarının kateterizasiyası və yaxud stentləşdirilməsi aparılır. Əgər sidik axarının kateterizasiyası və stenləşdirilməsindən sonra aparılan intensiv konservativ müalicənin fonunda xəstənin vəziyyəti normallaşmışsa, azotemiya azalmırsa, bu zaman hemodializ ön plana keçir. Əgər sidik axarının kateterizasiyası mümkün olmursa və xəstənin vəziyyəti imkan verirsə o zaman xəstə təcili cərrahi əməliyyata götürülür. Xəstənin vəziyyəti əməliyyata imkan vermirse, yəni qanda azot şlakları çox yüksəlibse, bu zaman yenə hemodializin aparılması birbaşa göstərişdir. Deməli, ikinci qrupda olan xəstələrin cərrahi müalicəsi zamanı daha çox təcili cərrahi taktikaya üstünlük verilməlidir.

Bu zaman təcili əməliyyatların aparılmasına göstərişlər aşağıdakı hallarda ola bilər.

1. Sidik axarının daş və yaxid nekrotik kütlə ilə tutulması nəticəsində baş verən ekskretor anuriyalar.

2. Sidik axarının obstruksiyası fonunda pielonefrit hücumları və XBÇ ilə müşayiət olunan sidik axımının pozulmasına görə.

3. Sidik axarının keçiriciliyinin pozulması nəticəsində böyrəyə salınmış stent və yaxud drenaj borusunun çıxmasına, həmçinin duz kütlələri ilə tutulmasına görə.

Qeyd etdiyimiz kimi yeganə və yeganə funksiyalı böyrəyin MÇN-nın da müalicə taktikası haqqındaki fikirlər bu günə kimi mübahisəli olaraq qalır. Bu zaman müxtəlif müalicə üsullarının təklif olunmasına baxmayaraq, bu qrup xəstələrdə də bütün hallarda açıq cərrahi müdaxilə əsas müalicə üsulu olaraq qalır. Lakin təcrübə göstərir ki, yeganə və yeganə funksiyalı böyrəyin MN-dan fərqli

olaraq, MÇN zamanı kombinə olunmuş müalicənin tətbiqi daha effektli olaraq bu ağır qrup xəstələri ömürlük hemodializdən və yaxud amansız ölümün pəncəsindən xilas edə bilir.

Bütün bunlarla yanaşı yeganə və yeganə funksiyalı böyrəyin MN, həmçinin MÇN zamanı hansı müalicə üsulunun seçilməsindən asılı olmayaraq xəstə ciddi təhlükə, həkim ciddi məsuliyyət qarşısında qalır. Nəzərə alsaq ki, yeganə və yeganə funksiyalı böyrəyin MÇN zamanı seçilən cərrahi taktika bütün hallarda böyrəyin saxlanılması ilə nəticələnməlidir. Bu isə xəstənin vaxtında, lazımı ünvana, yəni bu xəstəliyin müalicəsi ilə məşğul olan həkimə müraciət etməsindən çox asılıdır.

Etiraf etməliyik ki, bu qrup xəstələrin müalicəsi zamanı lazım olan əməliyyatları bütün cərrah uroloqlar icra edə bilmir. Çünkü daşları çıxararkən qanaxma və digər ağır fəsadların başvermə qorxusu həkimləri lazımı əməliyyatdan çəkindirərək konservativ müalicəyə yönəldir.

Konservativ müalicə yeganə və yeganə funksiyalı böyrəkdə daşın və irinli prosesin daha da inkişaf etməsi nəticəsində böyrəyin tamamilə sıradan çıxmamasına, böyrək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Bəzən bu qrup xəstələrdə nefrostomiya, pielostomiya, böyrəkdaxili stentləşdirmə kimi palliativ əməliyyatlara üstünlük verilir. Digər tərəfdən bir çox hallarda anuryunin başvermə təhlükəsi sidik yollarına salınmış drenajın üzən müddət orada qalmasına səbəb olur. Bu da öz növbəsində digər fəsadların baş verməsinə səbbəb olur.

Təcrübəmiz göstərir ki, yeganə böyrəyin MD-1 olan xəstələrdə gecikmiş əməliyyat onları xilas etmir, nə qədər ki böyrəyin funksiyası saxlanılıb o dövrdə əməliyyat uğurlu və effektli ola bilər. Öks halada, yəni bu ağır qrup xəstələrdə xəstəliyin müalicəsində «gözləmə» taktikası onların həyatları üçün təhlükəli ağrılaşmaların meydana çıxmamasına yol acır.

Kəskin pielonefrit olmadıqda belə yeganə və yeganə funksiyalı böyrəyin MÇN hidronefrotik transformasiyaya səbəb olduqda böyrəkdən sidik axımını qısa müddətdə maksimal təmin etməklə, xroniki pielonefrit və böyrək çatışmazlığının qarşısının alınması mühüm məsələdir. Təbii ki, ilk növbədə əməliyyatönü konservativ

müalicə tədbirləri aparılır. Əgər aparılan tədbirlər effekt verməzsə o zaman sidik axarının kateterizasiyası və yaxud stentləşdirilməsi icra edilir. Kateter və yaxud stentlə maneəni keçidkən sonra 2-3 gün müddətində dezintoksikasiyon və iltihab əleyhinə müalicə apararaq xəstə planlı əməliyyata hazırlanır. Əgər sidik axarının kateterizasiyası və stenləşdirilməsindən sonra aparılan intensiv konservativ müalicənin fonunda xəstənin vəziyyəti normallaşmışsa, azotemiya azalmışsa, bu zaman xəstənin vəziyyəti imkan verirsə xəstə təcili cərrahi əməliyyata götürülür. Xəstədə ekskretor anuriya və bu fonda ifadəli azotemiya davam edirsə, həmçinin xəstənin vəziyyəti əməliyyata imkan vermirse, yəni qanda azot şlakları çox yüksəlibse, bu zaman hemodializin aparılması birbaşa göstərişdir.

Üçüncü qrupda cərrahi taktika birinci qrupda seçilən taktika ilə üst-üstə düşür. Birinci qrupda olduğu kimi bu qrupda da mərhələlərlə aparılan cərrahi taktikaya üstünlük verilir. Lakin digər qruplardan fərqli olaraq bu qrupda xəstənin ümumi vəziyyəti imkan verdiyi hallarda birməhələli cərrahi taktikaya, yəni eyni vaxtda hər iki tərəfdə əməliyyatın aparılmasına üstünlük verilir. Hazırkı dövrdə belə xəstələrdə bir tərəfdə üzvsaxlayıcı litotripsiya ilə sidik axarında olan daş əzilir digər tərəfdə açıq əməliyyat aparılır.

Müasir dövrdə endoskopik əməliyyatların tətbiqi bu qrup xəstələrdə yeni prespektivlər açmışdır.

Dördüncü qrupda olan xəstələrdə müalicə bir qədər fərqlidir.

Bu qrupda olan xəstələrin xüsusiyyəti ondan ibarətdir ki, qeyri-daş mənşəli hidronefroza görə mütləq ya nefrektomiya, ya da bərpaedici əməliyyat aparmaq lazımdır. Bəzi hallarda biz bir tərəfdə üzvsaxlayıcı əməliyyat, əks tərəfdə isə nefrektomiyani eyni vaxtda aparmaq lazım gılır. Bu qrupda cərrahi taktika xəstənin individual xüsusiyyətlərindən və böyrəklərdə müşahidə olunan prosesin ağırlığına görə secilib. Belə ki, xəstənin ümumi vəziyyəti stabil olanda çox yaşılı olmadıqda bir tərəfdə nefrektomiya, digər tərəfdə üzvsaxlayıcı əməliyyat, yaxud yalnız stentin salınması, və ya gözləmə taktikası seçliə bilər.

Əksər hallarda birinci növbədə üzvsaxlayıcı əməliyyat aparılır və əməliyyat fəsadsız rahat keçirse, əks tərəfdə nefrektomiya aparılır. Onu da qeyd etməliyik ki, əgər üzvsaxlayıcı əməliyyat bir tərəfdə

lyumbotomik kəsiklə aparılırsa, digər tərəfdə nefrektomiya xəstənin arxa vəziyyətində qabırqāaltı peritondan xaric yarım köndələn kəsiklə aparılır. Xəstənin vəziyyəti imkan vermirə

Nəticələr göstərir ki, yuxarıda verilmiş müalicə alqoritminə ardıcıl istinad etdikdə ikitərəfli MÇN müalicəsini müvəffəqiyyətlə başa çatdırmaq mümkün olur. İkitərəfli MÇN açıq cərrahi müalicəsi zamanı hansı əməliyyatın aparılması da vacib şərtlərdən biridir. Xəstəliyin çoxlu ikincili afəsadlarla ağırlaşması bu qrup xəstələrdə aparılan əməliyyatların mümkün qədər az travmatik, üzvsaxlayıcı və qansız olmasını diktə edir.

Təcrübəmizdə ikitərəfli MÇN zamanı tətbiq olunan üzvsaxlayıcı əməliyyatlar içərisində ən çox nefrolitotomiya, arxa subkoktilal pielolitotomiyaya və ya kasalara keçməklə aparılan pielokalikotomiyaya üstünlük vermişik.

Cərrahi müdaxilənin xarakteri daşların ölçülərindən və yerləşməsindən, böyrəyin KLS vəziyyətindən, parenximanın qalınlığından, yuxarı sidik yollarının anomaliyasının olub-olmamasından asılı olur və hər bir halda fərdi qaydada həll edilir. Üzvsaxlayıcı əməliyyatlar zamanı böyrəkdə müvəqqəti hemostaz ön plana keçir və tətbiq edilən əməliyyatlar zamanı həllədici rol oynayır.

Buna görə də əməliyyat zamanı böyrəkdə müvəqqəti işemiya və bu zaman böyrəyin işemiyadan müdafiəsi üsulu mühüm əhəmiyyət kəsb edərək ön plana keçir.

Bu məqsədlə biz 3mq/kq laziks, 0,2 mq/kq izoptin və 1mq/kq emoksipindən istifadə edirik. Antiişemik mühafizə tədbirləri aparıldıqdan təxminən 15 dəqiqə sonra böyrək arteriyası sıxıla bilər. Arteriyadan sıxıcı götürülən kimi eyni dozada dərman preparatları təkrar venaya vurulur. Böyrəyin funksional rahatlığını yaratmaq üçün bu preparatların vurulması qeyd olunan dozalarda əməliyyatdan sonrakı 5 gün müddətində davam etdirilir. Bu prinsip nefrolitiazın cərrahi müalicəsi zamanı ilk dəfə bizim klinikamızda tətbiq edilmişdir.

Müşahidə etdiyimiz 250 xəstənin hamısında müalicə açıq cərrahi üsulla aparılmışdır. Cərrahi müalicə zamanı 127 ($50,8\pm3,2\%$) xəstədə sağda, 123 ($49,2\pm3,2\%$) xəstədə solda əməliyyat aparılmışdır. Əməliyyat sağda 85 ($34,0\pm3,0\%$) xəstədə, solda 84 ($33,6\pm3,0\%$)

xəstədə MÇN görə aparılmışdır.

SDX-nin, o cümlədən MÇN açıq cərrahi müalicəsinin əsas və başlanğıc mərhələsi daş olan böyrəyin əldə olunması üçün tətbiq edilən cərrahi yoldur. Hazırda böyrəyin əldə olunması üçün peritonadxili, peritonxarici olmaqla iki əsas yol mövcuddur.

MÇN zamanı peritonadxili yanaşma qorxulu olduğu üçün tərəfimizdən heç vaxt tətbiq olunmamışdır.

Buna görə də son illərdə nefrolitiazın açıq cərrahi müalicəsi zamanı daha çox böyrəyə yanaşmanın peritonxarici üsulundan geniş istifadə edilir. MÇN zamanı əsasən yan qrup kəsiklərə aid olan qabırğaaراسı kəsiklərə üstünlük vermişik (cədvəl 6).

Cədvəl 6 **Qruplar üzrə tətbiq olunan kəsiklər**

Kəsiklər	I qrup (n=125)		II qrup (n=35)		III qrup (n=70)		IV qrup (n=20)		Cəmi (n=250)	
	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol
XI qabırğası arası	35 27,2%	46 36,8%	12 34,3%	8 22,9%	19 27,1%	25 35,7%	8 40,0%	8 40,0%	72 28,8%	87 34,8%
XI qabırğası arası + Piroqovun çəp kəsiyi	5 4,0%	4 3,2%	3 8,6%	1 2,9%	—	—	—	—	8 3,2%	5 2,0%
X qabırğası arası	4 3,2%	5 4,0%	—	—	1 1,4%	—	—	—	5 2,0%	5 2,0%
Lyumbo- tomik	10 8,0%	10 8,0%	6 17,1%	4 11,4%	6 8,6%	5 7,1%	3 15,0%	1 5,0%	25 10,0%	20 8,0%
Piroqovun çəp kəsiyi	3 2,4%	2 1,6%	1 2,9%	—	7 10,0%	4 5,7%	—	—	11 4,4%	6 2,4%
Cəmi	57 45,6%	67 53,6%	22 62,9%	13 37,1%	33 47,1%	34 48,6%	11 55,0%	9 45,0%	123 49,2%	123 49,2%
	124 99,2%		35 100%		67 95,7%		20 100%		246 98,4%	

Müşahidəmizdə əməliyyatlar zamanı ümumilikdə 159 ($63,6 \pm 3,0\%$) (sağda 72, solda 87) xəstədə XI qabırğaaراسı, 13 ($5,2 \pm 4,8\%$), (sağda 8, solda 5) xəstədə XI qabırğaaراسı+ Piroqovun çəp kəsiyi, 10 ($4,0 \pm 1,2\%$), (sağda 5, solda 5) xəstədə X qabırğaaراسı, 43 ($17,2 \pm 2,4\%$), (sağda 26, solda 20) xəstədə lyumbotomik, 17

(6,8±1,6%), (sağda 11, solda 6) xəstədə Pirogovun çəp kəsiyi tətbiq olunmuşdur.

Sağda əməliyyat birinci qrupda 1 (0,8%) xəstədə perkutan nefrostomiya, üçüncü qrupda 2 (2,9%) xəstədə yalnız mexaniki litotripsiya, 1 (1,4%) xəstədə isə episistostostomiya ilə başa çatdırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi MÇN cərrahi müalicəsi bir sıra faktorlardan, o cümlədən xəstəliyin mərhələsindən, daşın lokalizasiyasından, ləyinin tipindən asılıdır. Müşahidə etdiyimiz xəstələrdə ləyənin forması 114 (45,6±3,2%), (sağda 61, solda 53 nəfər)-də böyrəkdaxili, 79 (31,6±2,9%), (sağda 33, solda 43 nəfər)-də böyrəkxarici, 39 (15,6±2,3%), (sağda 19, solda 20) nəfərdə isə qarşıiq formada olmuşdur (cədvəl 7).

Cədvəl 7
Xəstələrdə qruplar üzrə təsadüf etdiyimiz ləyənin formaları

Ləyənin formaları	I qrup (n=125)		II qrup (n=35)		III qrup (n=70)		IV qrup (n=20)		Cəmi (n=250)	
	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol	Sağ	Sol
Böyrəkdaxili	28 22,4%	21 16,8%	11 31,4%	7 20,0%	16 22,9%	19 27,1%	6 30,0%	6 30,0%	61 24,4%	53 21,2%
	49 39,2%		18 51,4%		35 50,0%		12 60,0%		114 45,6%	
Böyrəkxarici	12 9,6%	27 21,6%	8 22,9%	6 17,1%	10 14,3%	9 12,9%	3 15,0%	1 5,0%	33 13,2%	43 17,2%
	39 31,2%		14 40,0%		19 27,1%		4 20,0%		76 30,4%	
Qarşıiq	13 10,4%	16 12,8%	2 1,6%	-	2 2,9%	2 2,9%	2 10,0%	2 10,0%	19 7,6%	20 8,0%
	29 23,2%		2 1,6%		4 5,7%		4 20,0%		39 15,6%	

Tətbiq etdiyimiz əməliyyatlar zamanı ayrı-ayrı qruplar üzrə böyrəklərin drenləşdirilməsi üsulları müxtəlif olmuşdur. Belə ki, əməliyyatlar ümumilikdə 47 (18,8±2,5%) xəstədə (sağda 32, solda 15) nefrostomiya, 28 (7,2±2,0%), (sağda 16, solda 12) xəstədə pielostomiya, 111 (44,4±3,1%), (sağda 55, solda 56) xəstədə böyrəkdaxili stentləşdirmə, 6 (2,4±1,0%), (sağda 2, solda 4) xəstədə

nefrostomiya böyrəkdaxili stentləşdirmə ilə başa çatdırılmışdır.

Qruplar üzrə cərrahi müalicənin nəticələri aşağıdakı kimi olmuşdur.

Birinci qrupda 125 xəstədən 58($46,4\pm4,5\%$)nəfərində sağda, 67($53,6\pm4,5\%$) -də isə solda əməliyyat aparılıb. Əməliyyat sağda 18 ($14,4 \pm 3,1\%$), solda 19 ($15,2\pm3,2\%$) xəstədə MN-a görə, sağda 40 ($32,0\pm4,1\%$) solda 48 ($38,4\pm4,4\%$) xəstədə MÇN görə aparılmışdır

Cərrahi müalicə zamanı ümumilikdə 30 ($24,0\pm2,9\%$), (sağda 12, solda 18) xəstədə yalnız nefrolitotomiya, 67 ($53,6\pm4,5\%$), (sağda 30, solda 37) arxa subkortikal pielolitotomiya aparılmışdır. Qalan bütün hallarda bir xəstədə iki və daha çox əməliyyat (pielolitotomiya + nefrolitotomiya+ureterolitotomiya) birlikdə tətbiq edilmişdir .

Əməliyyat 7 ($5,6\pm2,1\%$) -də iki kəsiklə aparılıraq bu və ya digər tərəfdə həm böyrəkdən, həm də sidik axarından daş çıxarılib.

Bu və ya digər tərəfdə pionefrozla ağırlaşmış 8 ($6,4\pm2,2\%$), (sağda 5, solda 3) xəstədə nefrektomiya əməliyyatı aparılmışdır.

Xəstələrin 14($11,2\pm2,8\%$) nəfərində əməliyyat residiv daşa görə aparılmışdır. Daşa görə təkrarı əməliyyat keçirmiş xəstələrdə birinci və ikinci əməliyyat arası ən qisa müddət 2 il, ən uzun müddət 37, orta müddət 10 il olmuşdur. Əməliyyat xəstələrin 35($28,0\pm4,0\%$)-də mərhələlərlə hər iki böyrəkdə aparılıb. Mərhələlərdə aparılan əməliyyatlar zamanı əməliyyatlar arası olan ən qisa müddət 2 ay, ən uzun müddət 8 il olmuşdur/

Əməliyyat 36 ($28,4\pm4,1\%$) nəfərdə böyrək arteriyasının sıxlaması ilə aparılıb. Bu zaman böyrək arteriyasının sıxlamasının ən qisa müddət 5, ən uzun müddət 51, orta müddəti 18,7 dəqiqə olub.

Əməliyyatın orta davameti müddəti 2.4 (1,-6) saat, qan itkisi 80 (50-300) ml olmuşdur. Birinci qrupda əməliyyatdan sonra 20 ($16,0\pm3,3\%$) nəfərdə rezidual daş aşkarlanmışdır. Bu qrupda 84,0% daşsızlığa nail olunmuşdur .

İkinci qrupda 35 xəstədən 22 ($62,9\pm8,2\%$) -də sağda, 13 ($37,1\pm8,2\%$) -də solda əməliyyat aparılıb.

Bu qrupda daş xəstələrin 22 ($62,9\pm8,2\%$)-də sağ, 13 ($37,5\pm8,2\%$)-də sol böyrəkdə, həmçinin 20 ($57,5\pm8,4\%$) xəstədə nefrektomiyadan sonra qalan yeganə, 2 ($5,7\pm3,9\%$) xəstədə anadangəlmə yeganə böyrəkdə, 13 ($37,5\pm8,2\%$) xəstədə isə yeganə

funksiyası olan böyrəkdə müşahidə olunmuşdur. 15xəstə şöbəyə anuriya ilə daxil olmuşdur. Əməliyyatlar zamanı 14 ($40,0\pm8,3\%$) nəfər sağda 9 ($25,7\pm7,4\%$) nəfər solda olmaqla böyrəkdən MÇN, 8 ($22,9\pm7,1\%$) nəfər sağda 4 ($11,4\pm5,4\%$) nəfər solda olmaqla böyrəkdən yalnız MN xaric edilib. Sağda 20 ($57,1\pm8,4\%$), solda 10 ($57,1\pm8,4\%$) nəfərdə pielolitotomiya, sağda 1 ($2,9\pm2,8\%$), solda 1 xəstədə nefrolitotomiya, sağda 1 xəstədə pielonefrolitotomiya əməliyyatı aparılmışdır.

Anuriyası və ureterohidronefrozu olan 15 ($42,9\pm8,4\%$) xəstədən 4 ($11,4\pm5,4\%$)-də sidik axarının kateterizasiyası, 11 ($31,4\pm7,8\%$) -də isə stentləşdirilməsi aparılmışdır. Bu qrupda 15 ($42,9\pm8,4\%$) xəstədən 5 ($14,3\pm5,9\%$)-də təcili cərrahi əməliyyat aparılmışdır. Sağda 2 ($5,7\pm3,9\%$) xəstədə pielolitotomiya, solda 3 ($2,9\pm2,8\%$) xəstədə aparılan arxa subkortikal pielolitotomiya iki kəsiklə aparılıraq eyni vaxda həm böyrəkdən, həm də sidik axarının aşağı 1/3 hissəsindən daş çıxarılmışdır. Yeganə funksiyalı böyrəyi olan bir xəstədə nefrektomiya əməliyyatı aparılmışdır.

Əməliyyat xəstələrin 4 (1,6%) nəfərində residiv daşa görə aparılmışdır. Daşa görə təkrar əməliyyat keçirmiş xəstələrdə birinci və ikinci əməliyyatarası ən qisa müddət 6ay, ən uzun müddət 5, orta müddət 2 il olmuşdur.

Ümumilikdə 35 nəfər xəstədə bu və ya digər tərəfdə (sağda 42, solda 28) 70 əməliyyat aparılıb. Əməliyyat 2 nəfərdə böyrək arteriyasının sıxılması ilə aparılıb. Bu zaman böyrək arteriyasının sıxımasının ən qisa müddəti 8, ən uzun müddəti 21, orta müddəti 12,5 dəqiqə olub.

Bu qrupda əməliyyatın orta davamətmə müddəti 2,4 (1,2-8) saat, qan itkisi 70 (50- 200) ml olmuşdur.

İkinci qrupda əməliyyatdan sonra 4 ($11,4\pm5,4\%$) nəfərdə rezidual daş aşkarlanmışdır. Bu qrupda 94,4% daşsızlığa nail olunmuşdur.

III qrupda 70 nəfər xəstədən 36 nəfərdə sağda, 34 nəfərdə solda əməliyyat aparılıb. Əməliyyat sağda 24 ($34,3\pm5,7\%$) solda 21 ($30,0\pm5,5\%$) xəstədə MÇN görə, sağda 12 ($17,1\pm4,5\%$) solda 13 ($18,6\pm4,6\%$) xəstədə MN görə aparılmışdır. Bu qrupda sağda 12 ($17,1\pm4,5\%$)-də, solda 13 ($18,6\pm4,6\%$) xəstədə nefrolitotomiya, sağda 19 ($27,1\pm5,3\%$), solda 16 ($22,9\pm5,0\%$) xəstədə pielolitotomiya,

qalan bütün hallarda bir xəstədə iki və daha çox əməliyyat (pielolitotomiya + ureterolitotomiya) birlikdə tətbiq edilmişdir. 11 xəstədə digər tərəfdə aparılan əməliyyatla eyni vaxtda ureterolitotomiya əməliyyatı icra edilmişdir.

Xəstələrin 8(3,2%) nəfərində əməliyyat residiv daşa görə aparılmışdır. Daşa görə təkrari əməliyyat keçirmiş xəstələrdə birinci və ikinci əməliyyatarası ən qısa müddət 3il, ən uzun müddət 10, orta müddət 8il olmuşdur.

Bundan əlavə bu qrupda 8(3,2%) nəfərdə isə bir tərəfdə əməliyyat, digər tərəfdə böyrəkdaxili stendləşdirmə əməliyyatları olmaqla bu və ya digər tərəfdə eyni vaxtda aparılmışdır. 19 (27,1±5,3%) nəfərdə mərhələlərlə bir tərəfdə açıq cərrəhi əməliyyat, digər tərəfdə URS əməliyyatı icra edilmişdir. Onlardan 15 nəfərində URS birinci mərhələdə aparılmışdır.

Bu və ya digər tərəfdə pionefrozla ağrılaşmış 3(4,3±2,4%) xəstədə solda nefrektomiya əməliyyatı aparılmışdır.

Əməliyyat 11(4,4%) nəfərdə böyrək arteriyasının sıxlaması ilə aparılıb. Bu zaman böyrək arteriyasının sıxlamasının ən qısa müddəti 8, ən uzun müddəti 28, orta müddəti 14 dəqiqə olub.Bu qrupda əməliyyatın orta davamətmə müddəti 2,1 (1,2-4) saat, qan itkisi 70 (50-200) ml olmuşdur.Bu qrupda əməliyyatdan 16 nəfərdə rezidual daş aşkarlanmışdır. Bu qrupda 93,6% daşsızlığa nail olunmuşdur.

Bu qrupda ümmülikdə bu və ya digər tərəfdə 70 nəfər xəstədə 116 (sağda 51,solda 65) əməliyyat aparılıb. Nətcədə bu və ya digər tərəfdə olan böyrəkdən 616 daş çıxarılıb. Çıxarılan daşların 386 ədədi sarı- qonur, 175 ədədi qara- qonur, 30 ədədi narıncı- qonur, 35 ədədi ağ rəngdə olub.

IV qrupda MÇN cərrahi müalicəsi zamanı 20 xəstədən 11 (55,0±11,1%) xəstədə sağda, 9 (45,0±11,1%) xəstədə solda əməliyyat aparılıb.

Sağda 11 (55,0±6,1%), solda 9 (45,0±11,1%) nəfərdə MÇN görə əməliyyat aparılıb. Sağda 7(35,0±10,7%), solda 6 (30,0±10,2%) nəfərdə əməliyyat MÇN görə, sağda, 4 (20,0±8,9%), solda 3(15,0±8,8%) xəstədə MN görə aparılıb. Sağda 9 (45,0±11,1%) nəfərdə, solda 5 (25,0±9,7%) nəfərdə pielolitotomiya, sağda 2 (10,0±6,7%), solda 1 (5,0±4,9) nəfərdə nefrolitotomiya əməliyyatı

aparılıb. Bundan əlavə sağda MÇN görə əməliyyat keçirmiş xəstələrdən, eyni vaxtda solda pienefrozla ağırlaşmış 2 xəstədə nefrektomiya, 1 ($5,0\pm4,9$) xəstədə ikinci mərhələdə ureteronefrektomiya, 9 ($45,0\pm11,1$ %) xəstədə eyni vaxtda bir tərəfdə əməliyyat digər tərəfdə böyrəkdaxili stentləşdirmə, 2 xəstədə mərhələlərlə əvvəlcə hidronefroz olan tərəfdə lss plastikası aparılmış, ikinci mərhələdə böyrəkdən MD çıxarılmışdır. Solda əməliyyat keçirmiş 9 ($45,0\pm11,1$ %) nəfərin 2 ($10,0\pm6,7$ %) nəfərində eks tərəfdə ISS də əməliyyat aparılıb, ikinci mərhələdə böyrəkdən daş çıxarılib. IV qrupda əməliyyatın orta davam etmə müddəti 2,5 (2-6) saat, qan itkisi 90 (50-350) ml olmuşdur.

Bu qrupda əməliyyatdan sonra 4 nəfərdə rezidual daş aşkarlanmışdır. Bu qrupda 98,4% daşsızlığa nail olunmuşdur.

Beləliklə, ümumilikdə 250 nəfər xəstədə bu və ya digər tərəfdə 491 (sağda 239, solda 252) əməliyyat aparılıb. Əməliyyatların ümumilikdə orta davametmə müddəti 2,3 (1,4 - 6) saat, qan itkisi 77,5 (50 -262,5) ml olmuşdur. Bundan əlavə bu və ya digər tərəfdə 56 (22,4±2,6%) xəstədə böyrək arteriyasının sıxlaması aparılmışdır. Bu və ya digər tərəfdə piyefrozla ağırlaşmış 15 ($6,0 \pm 1,5$ %) xəstədə nefrektomiya aparılmışdır.

56 (22,4±2,6%) xəstədə əməliyyat böyrək arteriyasının sıxlaması ilə aparılmışdır. Bu zaman böyrək arteriyasının sıxlamasının ən qısa müddəti 5, ən uzun müddəti 51, orta müddəti 16,4 dəqiqə olub.

Həmçinin, əməliyyatlar sağda 38 ($15,2\pm2,3$ %) (13 kişi, 25 qadın), solda 34 ($13,6\pm2,2$ %), (14 kişi, 20 qadın) nəfər olmaqla ümumilikdə 72 ($28,8\pm2,9$ %) xəstədə nefropeksiya ilə başa çatdırılmışdır. Nefropeksiya sağda 20 ($10,0\pm1,7$ %) xəstədə nefroptoz, 52 ($18,8\pm2,6$ %), (sağda 18, solda 34) xəstədə əməliyyat zamanı pataloji hərəkətli vəziyyətə gətirilmiş böyrəyin fiksasiyasına görə aparılıb.

Əməliyyatlar birinci qrupda 24 ($19,2\pm3,5$ %), ikinci qrupda 4 ($11,4\pm5,4$ %), üçüncü qrupda 8 ($11,4\pm3,8$ %) nəfər olmaqla ümumilikdə 36 ($14,4\pm2,2$ %) xəstədə residiv daşa görə aparılmışdır. Residiv daşa görə təkrarı əməliyyat keçirmiş xəstələrdə birinci qrup üzrə birinci və ikinci əməliyyat arası ən qısa müddət 2 il, ən üzün müddət 37, orta müddət 10 il, ikinci qrup üzrə ən qısa müddət 6 ay,

ən üzün müddət 15 il, orta müddət 2 il, üçüncü qrup üzrə ən qısa müddət 3 il, ən üzün müddət 10, orta müddət 8 il olmuşdur. Ayrı-ayrı qruplar üzrə residiv daşa görə təkrarı əməliyyat keçirmiş xəstələrdə ümumilikdə birinci və ikinci əməliyyat arası ən qısa müddət 6 ay, ən üzün müddət 37 il, orta müddət 6,6 il, olmuşdur.

Xəstələrin 35 ($28,0 \pm 4,0\%$) nəfərində əməliyyat mərhələlərlə həyata keçirilib. Mərhələlərlə aparılan əməliyyatlar zamanı əməliyyatlar arası olan ən qısa müddət 2 ay, ən uzun müddət 8 il olmuşdur.

Əməliyyat 14 ($5,6 \pm 1,5\%$) xəstədə iki kəsiklə aparılaq eyni vaxtda həm böyrəkdən, həm də sidik axarının aşağı 1/3 hissəsindən daş çıxarılmışdır. 1 ($0,4 \pm 0,4\%$) xəstədə eyni vaxtda böyrəkdən, sidik axarından və sidiklikdən daş çıxarılmışdır.

MÇN açıq cərrahi müalicəsi zamanı pionefrozla ağırlaşmış 15 ($6,0 \pm 1,5\%$) xəstədə nefrektomiya aparılmışdır. Nefrektomiya 4 ($1,6 \pm 0,8\%$) xəstədə QDMH görə aparılmışdır.

Nəticədə bu və ya digər tərəfdə olan böyrəkdən 3137 daş çıxarılib. Çıxarılan daşların 1358ədədi sarı -qonur, 1620 ədədi qara-qonur, 74 ədədi ağ, 85 ədədi narıncı - qonur rəngdə olub.

Ümumilikdə birinci qrup üzrə daşdan təmizlənmə “stone-free rate” 84,0%, ikinci qrup üzrə 94,4%, üçüncü qrup üzrə 93,6%, dördüncü qrup üzrə 98,4%, ümumi orta göstərici 93% olmuşdur.

SDX-nin, o cümlədən MÇN cərrahi müalicəsi sahəsində son illərdə böyük müvəffəqiyyətlər əldə olunmuşdur. Bu ilk növbədə MÇN zamanı tətbiq olunan müalicə üsullarının təkmilləşdirilməsi, yeni texnologiyanın köməyi ilə vaxtında aparılmış diaqnostika, anesteziologiya və reanimatologiya elminin inkişafı ilə əlaqədar olmuşdur. Bu müvəffəqiyyətlər müşahidə etdiyimiz xəstələrdə də əməliyyatın yaxın və uzaq nəticələrinə nəzər saldıqda bir daha öz təsdiqini tapır.

Ümumiyyətlə, hər hansı cərrahi müalicə üsulunun yaxın nəticələri haqqında fikir söyləməyə imkan verən əsas obyektiv göstəricilərdən biri ondan sonrakı ağırlaşmalar və letallılıqdır.

Araşdırırmalar göstərir ki, urolitiazın effektiv patogenetik müalicə və metafilaktika üsullarının olmaması üzündən xəstəlik 35-75% hallarda residiv xarakteri daşıyır. Nəticədə bir sıra hallarda təkrarı

cərrahi müdaxiləyə ehtiyac olur ki, bu da 22-28% hallarda müxtəlif fəsadlarla ağırlaşır. Bu fəsadlar da öz növbəsində 11% halda nefrektomiya, 3% hallarda isə ölümlə nəticələnir^{14 15}.

İkitərəfli MÇN zamanı əməliyyat olunan xəstələrdə əməliyyatın növü və aparılma texnikasından asılı olaraq formasına, ağırlığına, həmçinin əmələgəlmə tezliyinə görə tamamilə fərqli ağırlaşmalar ola bilər. Araşdırırmalarımız göstərir ki, bu fəsadların miqdarı və tezliyi bilavasitə əməliyyatın özündən, əməliyyat olunan böyrəyin parenximasının vəziyyətindən, əməliyyat zamanı parenximada aparılan kəsiklərin sayından və digər invaziv manipulyasiyalardan asılıdır.

Bu fəsadlar erkən və geçikmiş olmaqla iki qrupa bölünür. Erkən fəsadlar da öz növbəsində əməliyyatdaxili, əməliyyatdan sonrakı dövrdə olmaqla iki qrupa bölünür. Əməliyyatdan sonrakı dövrdə başvermə müddətinə görə gecikmiş fəsadlar da müşahidə olunur.

Əməliyyatdaxili fəsadlara qanaxmalar, əməliyyat zamanı plevra və qarın boşluğunun açılması, həmçinin digər orqanlarda müşahidə edilən fəsadlar aiddir. Əməliyyatdan sonrakı dövrdə ən çox müşahidə edilən erkən fəsadlara əməliyyatdan sonrakı qanaxmalar, xroniki pielonefritin kəskinləşməsi, böyrək çatışmazlığı, tromboembolik fəsadlar, həmçinin yaranın irinləməsi və s. aiddir.

Erkən dövrlərdə nadir hallarda təsadüf edilən ağırlaşmalardan sidik və nəcis fistulalarının əmələ gəlməsidir. Bu fəsadlar ən çox residiv daşlarda və paranefral toxumada irinli çapıq dəyişiklikləri (zirehli paranefrit) olan xəstələrdə müşahidə edilə bilər. Gecikmiş fəsadlar dedikdə isə əməliyyatdan sonrakı çapıqın vəziyyəti, yuxarı sidik yollarının anatomik və funksional vəziyyətində baş vermiş dəyişikliklər, LSS zədələnməsindən sonra baş verən daralmalar, uzun müddət fəaliyyət göstərən sidik fistulaları, kasaların boynunun çapıqlaşması nəticəsində daralması, böyrək parenximasının sklerozlaşaraq büzüşməsi, ən nəhayət residiv daşların aşkarlanması

¹⁴ Дзеранов, Н.К. Оперативное лечение коралловидного нефролитиаза / Н.К. Дзеранов, Э.К. Ясненко // Урология и нефрология, - Москва: - 2004. №1, - с. 34-38.

¹⁵ Worcester, E. Nephrolithiasis. Primary Care // Clinics in Office Practice, - 2008. v. 35, - p. 369.

nəzərdə tutulur.

Yuxarıda göstərilən bu ağırlaşmaları da öz növbəsində xəstənin həyatı üçün təhlükə baxımından şərti olaraq 3 qrupa bölmək olar.

Birinci qrupa aid olan erkən fəsadlar xəstənin həyatı üçün birbaşa təhlükə törətmir. Bunlara əməliyyat vaxtı baş verən qarın və plevra boşluğunun açılması, cərrahi yaranın irinləməsi, xroniki pielonefritin kəskinləşməsi, rezidual daşların aşkarlanması kimi fəsadlar aiddir.


İkinci qrupa aid olan erkən fəsadlar xəstənin həyatı üçün birbaşa təhlükə törədir. Bu fəsadlara əməliyyat vaxtı və ondan sonrakı dövrdə baş verən parenximatoz qanaxmalar, bakteremik şok, XPN-nin kəskinləşməsi, mədə-bağırsaq qanaxmaları, ürək qan-damar çatışmazlığı, miokard infarktı, ağciyər arteriyalarının tromboemboliyası, aşağı ətraflarda və kiçik çanaqda baş verən tromboflebit aiddir.

Üçüncü qrupa MÇN göra aparılmış cərrahi əməliyyatdan sonra baş verən gecikmiş fəsadlar aiddir. Bu fəsadlara LSS zədələnməsindən sonra baş verən daralmalar, kasaların boynunun çapılışması nəticəsində daralması, böyrək parenximasının sklerozlaşaraq bütüشمəsi və residiv daşlar aiddir.

Əməliyyat zamanı baş verən ən qorxulu ağırlaşmalardan biri daşları çıxararkan kasaların boynunun zədələnməsi nəticəsində baş verən qanaxmadır. Açıq əməliyyatların fəsadlarının analizi göstərir ki, qanaxmalar əsasən çoxlu nefrotomiya tələb edən böyük ölçülü, mürəkkəb formalı MD zamanı aparılan ilkin əməliyyatlarda müşahidə edilir. Cünki bu zaman parenximanın qalınlığı kifayət qədər saxlanılmış olur. Təkrar əməliyyatlar zamanı qanaxma, əsasən ətraf çapılıq toxumalardan və dekapsulyasiya olunmuş böyrəkdən gəlir. Digər tərəfdən MN çıxarakən kasaların böynünün cirilması nəticəsində şiddətli qanaxmalar müşahidə olunur (qrafik 2).

Qanaxma təhlükəsini nəzərə alaraq ikitərəfli MÇN açıq cərrahi müalicəsi zamanı, tətbiq edilən geniş və çox sayılı nefrotomiyalar, həmçinin böyrək daxili plastik-rekonstruktiv əməliyyatlar əsasən böyrək arteriyasının müvəqqəti sıxlılıması ilə aparılır. Bu manipulyasiya nəinki əməliyyatdaxili qanaxmanı azaldır, həmçinin böyrək parenximasında olan gərginliyi azaltmaqla onun KLS

müdaxiləsini yaxşılaşdırır. Nəticədə böyrəyin daşlardan tam təmizlənməsinə imkan yaradır. Buna görə də böyrək arteriyasının sıxılması ilə aparılan əməliyyatlardan sonra işemik zədələnmənin profilaktikası məqsədi ilə digər müalicələrlə yanaşı düzgün antiisemik müalicə tədbirlərinin aparılması da mütləq vacibdir.



Qrafik 2. Qruplar üzrə əməliyyat zamanı baş verən ağırlaşmalar.

Qeyd etməliyəm ki, bu ağır qrup xəstələrin cərrahi müalicəsi zamanı aparılan bütün müalicə tədbirlərinə baxmayaraq əməliyyat vaxtı və əməliyyatdan sonrakı dövrdə də qanaxma təhlükəsi qalır. Əməliyyatdan sonrakı dövrdə müşahidə edilən qanaxmalar da erkən və gecikmiş olmaqla iki qrupa bölünür.

Erkən qanaxmlar dedikdə əməliyyat vaxtı və əməliyyat başa çatdıqdan sonra xəstənin intensiv terapiya palatasına köçürülməsi zamanı güclənən parenximatoz hemorragiyalar nəzərdə tutulur. Bu qanaxmalar qan əvəzedicilərinin köçürülməsindən arterial təzyiqin və ya böyrək ləyəninin qan ləxtaları ilə tutulması nəticəsində böyrəkdaxili təzyiqin artması ilə əlaqədar yaranır.

Qeyd etməliyəm ki, əməliyyat zamanı və ondan sonra baş verən qanaxmalar yalnız orqanizmdə dövr edən qanın miqdarının azalması ilə nəticələnmir. Qanaxma davam etdikcə orqanizmdə geri dönməyən bir sıra ağır proseslər baş verir. Bunlardan birincisi və ən qorxuluşu irinli-nekrotik prosesə və ağır cərrahi travmaya məruz qalmış orqandan davam edən qanaxma zamanı dissemİNƏ olunmuş damardaxili laxtalanma sindromunun (DDLS) inkişaf etməsidir

DDLS qan dövranına külli miqdarda laxtalanma sistemi aktivləşdiricilərinin daxil olması, trombositlərin aqreqasiyası, qan laxtalandırma faktorlarının aktivləşərək həddindən çox sərf olunması nəticəsində tükənməsi, qanda mikrotrombların, həmçinin hüceyrə aqreqatlarının yaranması, üzvlərdə və toxumalarda mikrosirkulyasiyanın pozulması, ayrı-ayrı üzvlərin funksiyasının pozulması, hipoksiya, asidoz, distrofiya və infeksiyanın meydana çıxməsi ilə xarakterizə olunan ümumi patoloji prosesdir.

Bu patoloji prosesin əmələgəlmə səbəbləri müxtəlifdir. Onlardan biri böyük cərrahi travma və onun fonunda davam edən qanaxmadır. DDLS törədən səbəblərin müxtəlif olmasına baxmayaraq, onun patogenezinin əsasında toxumaların və qan damarlarının endotel təbəqəsinin zədələnməsi və trombosit-makrofaq sisteminin pozulması durur. Qanaxmalar anemiyanın yaranmasına,hemotokrit göstəricisinin azalmasına, ağır hallarda isə hemorragik şokun inkişaf etməsinə səbəb olur.

Mikrosirkulyasiyanın pozulması ağ ciyər çatışmazlığına (təngənəfəslilik, sianoz, ağ ciyər ödemi, infarktı və ş.), kəskin böyrək çatışmazlığına və ağır hallarda hepatorenal sindromun yaranmasına səbəb olur.

Bizim müşahidəmizdə əməliyyat vaxtı birinci qrupda 4 ($3,2\pm1,6\%$), üçüncü qrupda 3 ($4,3\pm2,4\%$), dördüncü qrupda 2 ($10,0\pm6,7\%$) xəstədə zəif qanaxma müşahidə olunmuşdur. Dördüncü qrupda bir xəstədə müşahidə edilən qanaxmanın DDLS ilə ağırlaşması həmin xəstədə ölümlə nəticələnmişdir.

MÇN zamanı cərrahi taktikanın düzgün seçilməsi, əməliyyatın orqansaxlayıcı olması, əməliyyat zamanı daşların maksimal götürülməsi, həmçinin yuxarı sidik yollarında, o cümlədən LSS-də olan konfliktin aradan qaldırılması bu zaman böyrək funksiyasının

saxlanılması, ən nəhayət əməliyyat və əməliyyatdan sonrakı dövrün ağrılaşmasız keçməsi aparılmış müalicənin qızıl standartı kimi qiymətləndirilir.

Müşahidə etdiyimiz xəstələrdə əməliyyatdan sonra da bir sıra ağrılaşmalar müşahidə edilmişdir (cədvəl 8).

Cədvəl 8

Əməliyyatdan sonra qruplar üzrə baş verən ağrılaşmalar (Clavien Dindo təsnifati 2004)

Ağrılaşmalar	I qrup (n=125)	II qrup (n=35)	III qrup (n=70)	IV qrup (n=20)	Cəmi (n=250)
Xroniki pieloneritin kəskinləşməsi I-sinif	20 16,0±3,3%	7 20,0±6,8%	12 17,1±4,5%	5 25,0±9,7%	44 17,6±2,4%
Yaranın irinləməsi I-sinif	12 9,6±2,6%	5 14,3±5,9%	6 8,6±3,3%	5 25,0±9,7%	28 11,2±2,0%
XBC-nin kəskinləşməsi IVa sinif	10 8,0±2,4%	7 20,0±6,8%	6 8,6±3,3%	—	23 9,2±1,8%
Toksiki anemiya II sinif	21 16,8±3,3%	11 31,4±7,8%	12 17,1±4,5%	5 25,0±9,7%	49 19,6±2,5%
Rezidual daş III sinif - IIIb	20 16,0±3,3%	4 11,4±5,4%	16 22,9±5,0	4 20,0±8,9%	44 17,6±2,4%
Ölüm – V-sinif	1 0,8±0,8%	2 5,7±3,9%	—	1 5,0±4,9%	4 1,6±0,8%

Əməliyyatdan sonra xəstələrin 28-də (11,2±2,0%) yaranın irinləməsi, 44-də (17,6±2,4%) (18 kişi, 26 qadın) xroniki pielonefritin kəskinləşməsi müşahidə olunmuşdur. Xroniki pielonefritin kəskinləşməsi şəkərli diabeti olan xəstələrdə daha ağır gedişli olmuşdur. Bundan əlavə 23-də (9,2±1,8%) (10 kişi, 13 qadın) XBC-nin kəskinləşməsi müşahidə olunmuşdur.

Əməliyyatdan sonrakı dövrdə xroniki pielonefritin, xroniki XBC-nin fonunda 49 (19,6±2,5%) xəstədə toksiki anemiya müşahidə edilmişdir. Anemiyası olan xəstələrdə qanda hemoqlobinin miqdarı 50- 85 q/l (orta miqdar 71,9±0,4) arasında olmuşdur. Onlardan 8 (3,2±1,1%) nəfərinə əməliyyatdan sonra qan köcürülmüşdür. Qanköçürmə 3 (1,2±0,7%) xəstədə hemodializin fonunda aparılmışdır.

Təcrübə göstərir ki, MN müalicəsi bütün hallarda təmin edilməlidir. Lakin MN zamanı hər hansı müalicə üsulunun tətbiqi ilə daşın böyrəkdən xaric edilməsi xəstəni bu xəstəlikdən azad etmir. Yalnız MN görə tətbiq edilən hər hansı əməliyyatdan sonar tətbiq edilən metafilaktik tətbirlər icra edilən əməliyyatın effektivliyini artırır. Əməliyyatdan sonar aparılan metafilaktik tədbirlər residiv daşəmələgəlmənin qarşısını alaraq bu ağır qrup xəstələrdə təkrarı əməliyyat riskini minimuma endirə bilər.

MÇN zamanı cərrahi taktikanın düzgün seçilməsi, əməliyyatın orqansaxlayıcı olması, əməliyyat zamanı daşların maksimal götürülməsi, həmçinin yuxarı sidik yollarında, o cümlədən LSS-də olan konfliktin aradan qaldırılması bu zaman böyrək funksiyasının saxlanması, ən nəhayət əməliyyat və əməliyyatdan sonraki dövrün ağırlaşmasız keçməsi aparılmış müalicənin qızıl standartı kimi qiymətləndirilir.

MÇN görə keçirilmiş əməliyyatdan sonra residiv daşların əmələ gəlməsində bir sıra ümumi və yerli risk faktorları mühüm rol oynayır.

Ümumi faktorlar dedikdə orqanizmdə gedən mübadilə pozğunluqları nəzərdə tutulur. Bundan əlavə qalxanvari ətraf vəzilərdə müşahidə olunan diffuz dəyişikliklər də residivlərin əmələ gəlməsində mühüm əhəmiyyət kəsb edir.

MÇN etiologiyasında parathormonun rolunu nəzərə alaraq 62 (24,8%) xəstədə qalxanvari və qalxanvari ətraf vəzilərin USM aparılmışdır. Onlardan 4 ($1,6 \pm 0,8\%$)-də diffuz zob, 12 ($4,8 \pm 1,4\%$)-də zəif diffuz dəyişikliklər qeydə alınmışdır. Bu MÇN residivinin müəyyən prespektivinin olması barədə xəbərdarlıqdır.

Müasir dövrdə destruksiyası və elminasiyasına yönəlmış cərrahi üsullar MN müalicəsində əsas yerdən birini tutur. Lakin metaflaktikasız 5 il ərzində xəstələrin demək olar ki, yarısında MD yenidən əmələ gəlir. Residivlərin 60% çoxu birincili daşların xaric edilməsindən 3 il sonra baş verir. Bununla əlaqədar olaraq urolitiazın müasir tədqiqatçılarının marağı yalnız MN müalicəsinə deyil, həmçinin residiv daşəmələgəlmənin qarşısının alınmasına yönəlmüşdür. Bu baxımdan əməliyyatdan sonra metaflaktik tədbirlərin aparılması xüsusi əhəmiyyət kəsb edir

Ümumilikdə, metafilaktika sidik yollarında iltihabi dəyişikliklərin, uro- və hemodinamik pozğunluqların aradan qaldırılması, daşın xaric olmasının stimulyasiyasına, aşkarlanmış metabolik dəyişiklərin korreksiyasına, rezidual fragməntlərin inkişafının, daşəmələgəlmənin residiv və s. qarşısının alınmasına yönəlmış konservativ, müxtəlif cərrahi müalicə üsullarının və əməliyyatdan sonrakı müalicə tədbirlərini birləşdirir. MÇN olan xəstələrin əməliyyatdan sonrakı metafilaktikası ümmi və xüsusi 2. qrupa bölünür. Ümmi metoflaktika da öz növbəsində erkən və gecikmiş (dinamik metafilaktika) dövrlərə bölünür.

Əməliyyatdan sonra aparılan erkən metafilaktikanın vəzifələri aşağıdakılardan ibarətdir. Bunlara böyrəkdə, ətraf toxumalarda və sidik yollarında iltihabi dəyişikliklərə mübarizəyə, konkrementin dezinteqrasiya etmiş fragməntlərin xaric olması üçün stimulyasiyaya, hemo- və urodinamikanın yaxşılaşdırılmasına, cərrahi müdaxilə sahəsində böyrəyin parenximasında, sidik axarı divarında, paranefral, parauretral toxumada çapılıq sklerotik proseslərin inkişafının azaldılmasına yönələn tədbirlərin aparılması aiddir.

Metaflaktik tədbirlərin birincili mərhələsi 3 aya qədər davam edir və bu dövrdə xroniki pielonefritin gedişində stabillaşmə yaranır, böyrək və ətraf toxumalarda cərrahi müdaxilənin özü və onun fəsadları ilə əlaqədar sklerotik dəyişikliklər gedir. Məhz bu dövrdə paranefral toxumada, LSS-də dəyişikliklər yaranırsa, sidik yollarında diskineziya aşkarlanarsa, konservativ müalicə tədbirləri aparmaqla urodinamika pozğunluqlarının aradan qaldırılmasına nail olmaq mümkün olur. Bu da öz növbəsində xroniki pielonefritin kəskinləşməsi və residiv daşəmələgəlmənin qarşısını alır. Bu dövrdə əsasən konkrementin dezinteqrasiya etmiş fragməntləri xaric edilir.

Metafilaktik tədbirlərin ikinci mərhələsi (dinamik metafilaktika) xəstənin bütün ömür boyu davam etdirilir və onun qarşısında birinci mərhələdən fərqli vəzifələr durur. Bunlara aşağıdakılardır.

1. Xroniki pielonefritin və sidik yolları infeksiyalarının müalicəsi, profilaktikası və onların gedişinə dinamik nəzarət etmək.

2. Uro- və hemodinamik pozğunluqların konservativ müalicəsi, profilaktikası və onların gedişinə dinamik nəzarət etmək.

3. MÇN olan xəstələrdə metabolik pozğunluqların

qiymətləndirilməsi.

4. Residiv daşəmələgəlmənin risk faktorları nəzərə alınmaqla müxtəlif tərkibli MÇN olan xəstələrin metafilaktik programının müəyyənləşdirilməsi.

5. Kasaların rezidual daşlarının müalicəsi, onların böyüməsinin profilaktikası və onların gedisiñə dinamik nəzarət etmək.

6. Residiv MÇN olan xəstələrdə planlı təkrar cərrahi müalicəyə göstərişlərin və vaxtinin müəyyənləşdirilməsi üçün tam, kompleks klinik müşahidə və müayinəsinin aparılması.

Göstərilən vəzifələrin yerinə yetirilməsi, müalicənin nəticələrinin yaxşılaşdırılması və daşəmələgəlmənin residivlərinin tezliyinin azaldılması üçün diaqnostikanın optimal alqoritminin işlənib hazırlanması çox vacibdir.

Tərəfimizdən pielonefritin laborator residivi birinci il ərzində 34,9% xəstədə qeyd edilmişdir. Bu xəstələrin hamısında sidik yolları konkrementdən tam azad edilmişdir və daşəmələgəlmənin residivi müşahidə edilməmişdir. Kasalarda rezidual konkrementlər olan xəstələrin 51% -də pielonefritin kəskinləşməsi qeyd edilmişdir. Bu isə pielonefritin təkrar, tam müalicə kursunu tələb edir. Bunun üçün 2-3 ay ərzində 10-14 gündən bir sidik analizinə müntəzəm nəzarət pielonefritin kəskinləşməsini erkən mərhələsində aşkarlamağa və vaxtında aradan qaldırmağa imkan verir. Sonrakı dövrdə residivlər nəzərə çarpaçaq dərəcədə azalır. Lakin bununla kifayətlənmək olmaz. Sidiyin müayinəsi uzun müddət (ən azı 1 ilə qədər) ərzində hər 1-1,5 ayda bir dəfə təkrarlanmalıdır. Bu zaman, həmçinin ildə 3 dəfədən az olmamaqla USM-nin aparılması məqsədə uyğundur.

MÇN görə cərrahi əməliyyat keçirmiş xəstələrə ultrasəslə dinamik nəzarətin aparılması əsas və qiymətli müşahidə üsullarından hesab olunur. Ultrasəs diaqnostikasının tətbiqi sidik yollarındakı dəyişiklikləri erkən mərhələlərdə, yəni konservativ müalicə effektiv olub toxumalarda üzvü, geri dönməyən dəyişikliklərin inkişafının qarşısını almağa imkan verdiyi hallarda aşkarlamağa imkan verir. Bu müayinənin qeyri-invazivliyi və sadəliyi onu istənilən ambulator poliklinikada geniş tətbiq edilməsinə imkan verir.

Qeyri-daş mənşəli hidronefrozu olan xəstələr (IVqrup xəstələr) xüsusi diqqət tələb edir. Bu xəstələrdə böyrəklərin adı USM ilə

yanaşı, imkan daxilində qarnın ön divarında və rektal datçıklə dolu sidiklik fonunda sidik axarının, onun intramural hissəsinin müayinəsinin aparılması daha məqsədə uyğundur.

Sidik yollarında müşahidə edilən dəyişikliklər bəzən özünün makroskopik quruluşunun xüsusiyətlərinə görə sidik axarını hissəvi blokada edən «venti» daşların olması ilə də əlaqədar ola bilər. Bizim müşahidəmizdə bütün xəstələrdə ambulator müşahidə digər müayinələrlə yanaşı USM-nin tətbiqi ilə də aparılmışdır. Lakin bu zaman USM-nin aparılmasında məqsəd yalnız residiv və rezidual daşların aşkarlanması və yuxarı sidik yollarının vəziyyətini qiymətləndirilməsi deyil, həmçinin əməliyyat zonasında paranefral və periuretral toxumanın vəziyyətini öyrənməkdir. Əməliyyat zonasında paranefral toxumanın exo sıxlığının azalması, KLS-in orta dərəcədə genişlənməsinin aşkarlanması tərəfimizdən iltihabi reaksiyası kimi qiymətləndirilmişdir. Xəstədə qeyd edilən dəyişikliklər aşkar edilərkən, hemodinamikanın yaxşılaşdırılmasına, zədələnmiş toxumalarda iltihabi prosesin gedişinin normallaşdırılmasına yönələn medikamentoz müalicə üsulları tətbiq edilmişdir. Əməliyyatdan sonrakı dövrdə ambulator müşahidə zamanı demək olar ki, xəstələrin hamısında xroniki pielonefrit aşkar edilmişdir. Bunu nəzərə alaraq bütün xəstələrə iltihab əleyhinə və antibakterial müalicə aparılmışdır.

Müşahidəmizdə xroniki pielonefritin məqsədyönlü müalicəsi bir neçə həftədən bir neçə aya kimi, sidik analizi göstəriciləri normallaşana qədər davam etdirilmişdir. Bu zaman kompleks müalicə antibakterial, immunomodulyatorlar, vitaminlərlə, iltihabəleyhinə prepapatlar, bitki tərkibli diuretiklər və lazımlı gəldikdə dezintaksikasiyon məhluların vena daxilinə köçürülməsi ilə aparılmışdır.

MÇN cərrahi müalicəsinin müxtəlif üsullarında sidik yollarının drenləşdirilməsinin müxtəlif növləri tətbiq edilir ki, bu da əməliyyatdan sonrakı dövrdə iltihabi prosesin gedişinə təsir edir.

Müşahidə etdiyimiz xəstələrin açıq cərrahi müalicə zamanı əməliyyatlar 192 ($76,8 \pm 2,7\%$) xəstədə sidik yollarının drenləşdirilməsi ilə başa çatdırılmışdır.

Sidik yollarının drenləşdirilməsi onun yığılma qabiliyyətini

azaldır. Nəticədə onların nisbi sakitliyinə və iltihabi reaksiyanın azalmasına şərait yaradır. Bundan əlavə, mövcud hipotoniya rezidual daşlar zamanı fragməntlərin kasalardan aşağı hissələrə miqrasiya etməsinə şərait yaradır.

Ümumiyyətlə, əməliyyat zamanı hansı drenləşdirmənin aparılmışından asılı olmayaraq, bütün hallarda məqsəd böyrəkdaxili təzyiqin artmasının qarşısını almaqla nisbi sakitlik yaratmaqdır. Bu da öz növbəsində xroniki pielonefritin aktivləşmə riskini minumuma endirir.

Yuxarıda verdiyimiz statistik məlumatdan da aydın olur ki, son illərdə sidik yollarının daxili drenləşdirməsinə (stentləşdirilməyə) daha çox üstünlük verilir.

MÇN zamanı xüsusi metaflaktik tədbirləri daşların mineraloji tərkibindən asılı olaraq aparılır. Buna görə də MÇN zamanı orqanizmdə gedən mübadilə dəyişikliklərini öyrənmək və əməliyyatdan sonra bu istiqamətdə metafilaktik tədbirlərin işlənilib hazırlanması baxımından daşların mineraloji tərkibinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, müşahidə etdiyimiz xəstələrin müəyyən qismində əməliyyatdan sonra daşın mineraloji tərkibi öyrənilmişdir. Müşahidəmizdə MÇN əməliyyat keçirmiş xəstələrin 66 nəfərində daşların mineraloji tərkibi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun analitik laboratoriyasında öyrənilmişdir. Aparılmış araşdırmları nəzərə alaraq tərəfmizdən residiv daş əmələgəlmənin qarşısını almaq üçün metoflaktik tədbirlər işlənilib hazırlanmışdır. Lakin buna baxmayaraq müəyyən səbəblərdən metoflaktik tədbirləri bəzi xəstələrdə aparmaq mümkün olmamışdır.

Nəticə olaraaq 1-14 ilə qədər uzaq nəticələri öyrənilən xəstələrdən birinci qrupda 38 ($30,4\pm4,1\%$) (sağda 20, solda 18), ikinci qrupda 6 ($17,1\pm6,4\%$) (sağda 3, solda 3), üçüncü qrupda 8 ($11,4\pm3,8\%$), (sağda 5, solda 3), dördüncü qrupda 4 ($20\pm8,9\%$) (sağda 2, solda 2), ümumilikdə 66 ($26,4\pm2,8\%$) xəstədə residiv daş aşkarlanmışdır.

Araşdırma göstərir ki, ikitərəfli MÇN 250 nəfər xəstənin açıq cərrahi müalicəsi 246 ($98,4\pm0,8\%$) xəstədə uğurla başa çatdırılmış, 4 ($1,6\pm0,8\%$) xəstədə ölüm qeydə alınmışdır. Cərrahi müalicə zamanı

231 (92,4±1,7%) xəstədə üzvsaxlayıcı, 15 (6,0±1,5%) xəstədə üzvün itirilməsi ilə aparılmışdır.

Bələliklə, MÇN müasir müalicə prinsipləri uroloqlardan az travmatik, minimal qanitirmə ilə üzvsaxlayıcı, eyni zamanda isə daşların xaric edilməsi üçün radikal və effektli müalicənin aparılmasını tələb edir. Çünkü MÇN zamanı müalicədən sonrakı dövrədə residiv daşəmələgəlmə, xroniki pielonefritin kəskinləşməsi, böyrək qanaxması, əməliyyat olunmuş böyrəyin funksiyasının pisləşməsi kimi müxtəlif ağrılaşmalar müəyyən olunur. Bütün bu fəsadlara baxmayaraq düzgün klinik qiymətləndirilmə, əməliyyatönü hazırlılıq, rasional cərrahi taktikanın seçilməsi ikitərəfli MÇN zamanı açıq cərrahiyənin rolunu əhəmiyyətli edir.

NƏTİCƏLƏR

1. Ikitərəfli MÇN zamanı düzgün, daha rasional müalicə taktikasını seçmək üçün böyrəklərin və yuxarı sidik yollarındaki dəyişikliklərin xüsusiyyətlərinə görə xəstələrin qruplaşdırılması müalicə taktisini asanlaşdırır və cərrahi müalicənin effektivliyini artırır [19, 34, 35, 42, 47].

2. USM yalnız ayrı-ayrı təsadüflərdə, MÇN zamanı daşların həqiqi ölçülərini və sayını aşkar edə bilir. MN üzərində parenxima bütün böyrək boyu izlənirsə böyrəyin ümumi həcmi böyüməyib, ya cüzi böyüb, KLS-də genişlənmə izlənmirsə belə hiperazotemiya olan xəstələrdə bu göstəricilər böyrəyin piy distrofiyasına məruz qalmasına, toxumanın büzüşməsinə işarədir və potensial olaraq böyrək toxumasının funksional imkansız olmasına dəlalət edir, yəni xəstədə XBC terminal mərhələsidir, cərrahi müalicə müsbət nəticə verə bilməz [22, 23, 36, 39].

3. Yuxarı sidik yollarında olan dəyişikliyə əsasən təklif olunan təsnifata əsasən işlənib hazırlanmış müalicə alqoritminə əsasən birinci qrupda olan xəstələdə mərhələlərlə, ikinci qrupda əksər hallarda təcili, üçüncü qrupda mərhələlərlə və eyni vaxtda hər iki tərəfdə açıq cərrahi, yaxud bir tərəfdə açıq cərrahi müalicə, digər tərəfdə URS və yaxud DZDL, dördüncü qrupda cərrahi taktika xəstənin ümumi vəziyyəti və böyrəklərin funksional vəziyyətindən

asılı olaraq aparılması aşiq cərrahi müalicəni effektivliyini artırır [34, 38, 39].

4. İkitərəfli MÇN-in açıq cərrahi müalicəsi zamanı böyrək arteriyasını saxmaq lazımlı gələrsə etibarlı daha az invaziv antişemik mühafizə farmakoloji üsulla aparılması, vena daxilinə 3mq/kq laziks, 0,2 mq/kq izoptin, 1mq/kq emoksipinin vurulması və 15 dəqiqə sonra böyrək arteriyası sıxılması daha effektli olur. Böyrəyin funksional rahatlığını yaratmaq üçün bu preparatların vurulması qeyd olunan dozalarda əməliyyatdan sonrakı 5 gün müddətində davam etdirilir [10, 13, 14, 35, 48].

5. İkitərəfli MCN zamanı tətbiq açıq cərrahi müalicənin araşdırılmış nəticələrinə görə böyrəklərin daşdan təmizlənmə “stone-free rate” göstəricisi birinci qrup üzrə 84,0%, ikinci qrup üzrə 94,4%, üçüncü qrup üzrə 93,6%, dördüncü qrup üzrə 98,4%, ümumi orta göstərici 93% olmuşdur [19, 44, 46, 47].

6. İkitərəfli MÇN açıq cərrahi müalicəsi zamanı 14,4% hallarda əməliyyatdaxili, bundan əlavə 17,6% xroniki pielonefritin kəskinləşməsi, 11,2% xüsusi əməliyyat tələb etməyən cərrahi yaranın irinləşməsi, 9,2% xroniki böyrək çatışmazlığının kəskinləşməsi, 19,6% toksiki anemiya kimi əməliyyatdan sonrakı dövrdə baş verən yaxın, 1-14 ilə kimi aparılan müşahidələrə əsasən 26,4% hallarda residiv daşlar kimi uzaq fəsadlara təsadüf edilir [32, 34, 35].

7. MN mineralozi tərkibinin öyrənilməsi göstərir ki, əksər daşların tərkibində kalsim, fosfat, maqnezim ionları və müxtəlif mikroelementlər çoxluq təşkil edir. MN görə keçirilmiş əməliyyatdan sonrakı, residiv daşların əmələ gəlməsində orqanizmdə gedən mübadilə pozğunluqları, qalxanvari ətraf vəzilərdə müşahidə olunan diffuz dəyişikliklər kimi ümumi, fosfoturiya, həmçinin pielonefrit kimi yerli faktorlar mühüm əhəmiyyət kəsb edir [34].

PRAKTİK TÖVSIYƏLƏR

1. İkitərəfli MÇN zamanı təklif olunmuş təsnifat üzrə işlənib hazırlan müalicə alqoritmindən tətbiqi bu ağır qrup xəstələrdə düzgün müalicə taktikasının seçilməsinə zəmin yaradır

2. İkitərəfli MÇN zamanı böyrəklərin və sidik yollarının

anatomik funksional vəziyyəti, ləyənin forması (böyrəkdaxili, böyrəkxarici), daşın lokalizasiyası (ləyəndə, kasada, və yaxud sidik axarında) haqqında məlumat almaq üçün rentgenoloji (EU, KT) aparılması birbaşa göstərişdir.

3. XBC-i ilə ağırlaşmış ikitərəfli MÇN zamanı əgər urodinamika kəskin pozulmayıbsa və aparılan intensiv müalicənin effekti yoxdursa, bu böyrəklərin (yeganə böyrəyin) struktur dəyişikliklərinin dönməz olmasını göstərərək üzvsaxlayıcı əməliyyatın aparılmasının perspektivsiz olduğunu göstərir.

4. İkitərəfli MÇN zamanı «gözləmə» taktikası bu qrup xəstələrdə daşın daha da inkişaf etməsinə, irinli proses nəticəsində böyrəyin tamamilə sıradan çıxmına, böyrək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Bunu nəzərə alaraq bu qrup xəstələrdə cərrahi müalicənin daha erkən aparılması məsləhətdir.

5. MÇN cərrahi müalicəsi zamanı, böyrək-qan dövranının blokadasının ən əlverişli üsulu böyrək arteriyasının sixılması və zədələnmə mərhələlərini aradan qaldırmaq üçün tətbiq edilən kompleks farmakoloji tədbirlərin aparılması göstərişdir. Məhz sixicinin böyrək ayaqcığına deyil, böyrək arteriyasına qoyulması və antiisemik müdafiə məqsədi ilə aparılan kompleks farmakoloji tədbirlər əməliyyatı müvəffəqiyyətlə başa çatdırmaqla yanaşı, gələcəkdə baş verə biləcək fəsadları minimuma endirməyə imkan verir.

6. MN görə keçirilmiş əməliyyatın sonrakı dövrдə aparılan metoflaktik tədbirlər yalnız yerli faktorlara görə (sidiyin pH, iltihabi proses) deyil, daha çox daşların mineralozi tərkibinin öyrənilməsinə əsasən aparılmalıdır.

Dissertasiyanın mövzusu üzrə çap olunmuş elmi işlərin siyahısı

1. Imamverdiev, S.B. Orqan-salvaqe surrqery for staghorn and multifoculi nephrolithiasis at elderly patients / S.B. Imamverdiev, T.A. Talibov, Ch. Sh. Ali-zade // Eastern Medical Journal, - 1999. v 4, № 1-4, - p. 17-25.
2. İmamverdiyev, S.B. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın müalicəsində cərrahi taktika / S.B. İmamverdiyev, T.A. Talibov // Azərbaycan təbabətinin müasir naliyyətləri, - Bakı: - 1999. № 1, - s. 37 – 40.
3. İmamverdiyev, S.B. Yegənə böyrəyi və kalkulyoz anuriyası olan xəstədə qlükoza - 6 - fosfatdehidrogenaza (Q-6-f D 16) fermentinin defisiti təsadüfü / S.B. İmamverdiyev, T.A. Talibov, Y.M. Astanov // Sağlamlıq, - Bakı: - 2000. № 9, - s. 50-52.
4. Имамвердиев, С.Б. Малотравматичная хирургия коралловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, Е.Ф. Талыбов, Р.Н. Мамедов // Азерб.мед.журн., - Баку: - 2000. №4,- с. 38-42.
5. İmamverdiyev, S.B. Renoparenximatoz hipertoniya zamanı ürək çatışmazlığı olan xəstələrdə angiotenziv II reseptorlarının blokatorlarının kliniki effekti / S.B. İmamverdiyev, F.M. Zeynalov, T.A. Talibov [və b.] // Azərbaycan tibb jurnalı, - Bakı: - 2002. № 2, - s. 36-42.
6. Имамвердиев, С.Б., Т.А. Талыбов, Р.Н. Мамедов, Р.Н. [и др.]. Профилактика кровотечения у больных с нефролитотомией «Сборник статей посвящены 75-летию акад. М.Д.Джавад-заде, - Баку: - 2002, - с. 278-285.
7. İmamverdiyev, S.B., Talibov, T.A. Bayramov, A.F. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın müalicəsində cərrahi taktika // Professor N.L. Əfəndiyevin 80 illik yubileyinə həsr olunmuş konfransın materialları, - Bakı: - 2004, – s. 67-70.
8. İmamverdiyev, S.B. Urologiya. Dörslik // S.B. İmamverdiyev, T.A. Talibov, - Bakı, – 2005. - 496 s.
9. İmamverdiyev, S.B. Uşaqlarda mərcanvari və çoxsaylı

nefrolitiaz zamanı cərrahi taktika / S.B. İmamverdiyev, T.A. Talibov, V.Y. Əbdürrəhimova // Azərbaycan Tibb jurnalı, - Bakı: - 2006. № 1, - s.13-18.

10. İmamverdiyev, S.B., Talibov, T.A. Əbdürrəhimova, V.Y. [və b.]. Uşaqlarda mərçanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsi zamanı böyrəyin işemiyadan müdafiə üsulu // Əziz Əliyevin 110 illiyinə həsr olunmuş elmi- praktiki konfransın materialları, - Bakı: - 2007, - s. 77-80.

11. İmamverdiyev, S.B. Mərcanvari və çoxlu nefrolitiazın müalicəsində bizim təcrübəmiz / S.B. İmamverdiyev, Talibov T.A., R.N.Məmməov // Azərbaycan Tibb Jurnalı, - Bakı: - 2007. № 2, - s. 55-57.

12. İmamverdiyev, S.B. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın təsnifatı və müalicə prinsipləri / S.B. İmamverdiyev, T.A. Talibov, V.Y. Əbdürrəhimova // Azərbaycan Təbabətinin müasir naliyyətləri, - Bakı: - 2008. № 3., - s.123-131.

13. İmamverdiyev, S.B., Talibov T.A., Məmməov R.N. [və b.]. Mərcanvari nefrolitiazın cərrahi müalicəsi zamanı böyrək-qan dövranının blokadası üsulları // Əməkdar elm xadimi, prof. R.Ə.Əsgərovun anadan olmasının 75 illiyinə həsr olunmuş konfransın materialları, - Bakı: - 2008, - səh.95-97

14. İmamverdiyev, S.B. Mərcanvari nefrolitiazın açıq cərrahi müalicəsi zamanı böyrək qan dövranının blokadası və böyrəyin işemiyadan müdafiə üsulları / S.B. İmamverdiyev, T.A. Talibov, R.N. Məmməov [və b.] // Azərbaycan Təbabətinin müasir naliyyətləri, - Bakı: - 2009. № 4, - s. 71-76.

15. İmamverdiyev, S.B. Talibov, T.A. Məmməov, R.N. [və b.]. Mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsi zamanı tətbiq olunan üzv saxlayıcı əməliyyatların anatomik əsasları // Professor Zərifə Ağarza qızı Zeynalovanın anadan olmasının 75 illiyinə həsr olunmuş elmi konfransın materialları, - Bakı: - 2008, - s. 58-63.

16. İmamverdiyev, S.B. Perftoranın böyrəyin antiışemik müdafiəsindəki rolü / S.B. İmamverdiyev, R.N. Məmməov, M.Ə. Qocayev [və b.] // Azərbaycan Təbabətinin müasir nailiyyətləri, - Bakı: - 2009. № 4, - s. 18-21.

17. İmamverdiyev, S.B. Yeganə və yeganə funksiyalı böyrəyin

mərcanvari və çoxlu nefrolitiazının cərrahi müalicəsi / S.B. İmamverdiyev, T.A. Talibov, R.N. Nağıyev // Saglamlıq, - Bakı: - №8, - s. 39-41.

18. İmamverdiyev, S.B. Sidikdaşı xəstəliyinin mini-invaziv müalicə üsulları. Metodik vəsait. / S.B. İmamverdiyev, T.A. Talibov, - Bakı, - 2009. – 38 s.

19. İmamverdiyev, S.B. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsi / S.B. İmamverdiyev, T.A. Talibov, V.Y. Əbdürəhimova, M.Ə. Qocayev // Cərrahiyə, - Bakı: - 2009. c. 18, №2, - s. 7-14.

20. İmamverdiyev, S.B. Mərcanvari və çoxlu nefrolitiaz zamanı açıq cərrahi və müasir müalicə üsullarının müqayisəli təhlili / S.B. İmamverdiyev, T.A. Talibov, V.Y. Əbdürəhimova, İ.F. Mahmudov [və b.] // Azərbaycan Təbabətinin müasir naliyyətləri, - Bakı: - 2009. № 6, - s. 22-27.

21. Talibov, T.A. Mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicə zamanı tətbiq olunan nefrotomik kəsiklərin böyrəyin qan dövranından asılılığı // Professor İ.M. Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, - Bakı: - 2010, - s. 71-73.

22. Talibov, T.A. Yeganə böyrəyin mərcanvari nefrolitiazı zamanı rentgen və ultrasəs müayinələrinin klinik qiymətləndirilməsi // Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, - Bakı: - 2010, - s. 86-87.

23. Talibov, T.A. İkitərəfli mərcanvari nefrolitiazın kliniki qiymətləndirilməsi // Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, - Bakı: - 2010, - s. 40.

24. İmamverdiyev, S.B. Sidik daşlarının tərkibinin Distansion zərbə-dalğa litotripsiyasına təsiri / S.B. İmamverdiyev, İ.F. Mahmudov, T.A. Talibov [və b.] // Cərrahiyə, - Bakı: - 2010. №4, - s. 8-12.

25. Talibov, T.A. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsinin müasir aspektləri // - Bakı: Cərrahiyə, - 2010. №4, - s. 58-62.

26. İmamverdiyev, S.B. Sidik daşı xəstəliyinin yayılmasında

epidemioloji xüsusiyyətlərin təsirinə müasir baxışlar / S.B. İmamverdiyev, R.T. Hüseynzadə, T.A. Talibov // Saglamlıq, - Bakı: - 2010. № 6, - s.3-8.

27. İmamverdiyev, S.B. Sidik daşı xəstəliyinin yayılmasında coğrafi xüsusiyyətlərin təsirinə müasir baxışlar / S.B. İmamverdiyev, R.T. Hüseynzadə, T.A. Talibov [və b.] // Saglamlıq, - Bakı: - 2010. № 6, səh. 176-179

28. Talibov, T.A. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsinin nəticələri // Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları, - Bakı: - 2010, - s. 104-106.

29. Имамвердиев, С.Б. Хирургическое лечение коралловианого и множественного нефролитиаза у больных нефроптозом / С.Б. Имамвердиев, Т.А. Талыбов, В.Я. Абдурагимова [и др.] // Фундаментальные исследований, - Москва: - 2011. №9, ч. 1, - с. 76-81.

30. Имамвердиев, С.Б. Перфторан как метод выбора антиишемической защиты почки. Експериментальное исследование / С.Б. Имамвердиев, М.А. Годжаев, Т.А. Талыбов [и др.] // Здоровые мужчины, - Киев: - 2011. т. 39, № 4, - с. 148-150.

31. Talibov, T.A. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsinin xüsusiyyətləri // Türk dilli ölkələr və Türk Toplumlarının I Tibb konqresi, Tibbdə yeni nailiyyətlər toplusu, - Bakı: - 2011, - s. 291-295.

32. Имамвердиев, С.Б. Особенности нефротомии в лечении двутороннего коралловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, Т.А. Талыбов, Р.Н. Мамедов // Современные научноемкие технологии, - Москва: - 2012. №5, - с. 8-14.

33. Talibov, T.A. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsində nefrotomianın rolü // Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Mərkəzi 10-cu buraxılış «Patoloji proseslər və onların korreksiya üsulları», - Bakı: - 2012. – s. 93- 97.

34. Имамвердиев, С.Б. Место открытых операций в лечении коралловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, Т.А. Талыбов // Международный журнал прикладных и

фундаментальных исследований, - Москва: - 2012. №12, - с. 51-60.

35. Имамвердиев, С.Б. Наш опыт проведения открытых операций по поводу двустороннего коралловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, Т.А. Талыбов // Фундаментальные исследования, - Москва: - 2013. т. 2, №5, - с. 413-420.

36. İmamverdiyev, C.B. Xroniki böyrək çatışmazlığı ilə ağırlaşmış ikitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsi / С.В. İmamverdiyev, N.A. Talıbov // Cərrahiyə, - Bakı: - 2013. №4, - с. 51-57.

37. Имамвердиев, С.Б., Талыбов, Т.А. Мамедов, Р.Н. The features of drainage of the upper tract after open surgery for staghorn and multiple nephrolithiasis // European Urology Supplement, - 2013. v. 12, – p. 70.

38. Талыбов, Т.А. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın müalicəsində açıq cərrahiyənin əsas aspektləri / - Bakı: Saglamlıq, - 2013. № 3, - s. 57-62.

39. Талыбов, Т.А. İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsində əməliyyatönü hazırlığın əsas xüsusiyyətləri // - Bakı: Saglamlıq, - 2013. № 4, - s. 100-105.

40. Имамвердиев, С.Б. Особенности дренирования верхних мочевых путей при хирургическом лечении коралловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, Т.А. Талыбов, Р.Н. Мамедов // Клиническая Медицина, - Москва: - 2014. № 1, - с. 45-50.

41. Imamverdiev, S.B. Surgical treatment of staqhorn and multiple nefrolitiazis, European Urology Supplement / S.B. Imamverdiev, T.A. Talibov TVol 12., Issue 3. 10-12 September., 2015. P 65.,

42. Имамвердиев, С.Б. Выбор оперативного метода у больных коралловидным нефролитиазом / С.В. Имамвердиев, Т.А. Талыбов // Урология, - Москва: - 2016. №2, - с. 18-23.

43. İmamverdiyev, S.B. Yeganə və yeganə funksiyalı böyrəyin mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicəsinin nəticələri / S.B. İmamverdiyev, T.A. Talıbov // Azərbaycan Tibb Jurnalı, 2016-

№3, - s. 28-34.

44. Talibov, T.A. Ikitərəfli mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicə üsulları // - Bakı: Saglamlıq, - 2017. № 4, - s.58-63.
45. Məmmədov, E.N. Böyrəklərin işemiya reperfuziya zədələnməsi zamanı Rolipram superoksid dismutazatəsirinin antiışemik xüsusiyyətlərinin eksperimentdə öyrənilməsi / E.N. Məmmədov, T.A. Talibov // Saglamlıq, - Bakı: - 2017. № 4, - s.152-157.
46. Talibov, T.A. Yeganə və yeganə funksiyalı böyrəyin mərcanvari və çoxlu nefrolitiazın acıq cərrahi müalicə üsulları // - Bakı: Saglamlıq, - 2017. № 5, - s. 53-58.
47. Имамвердиев, С.Б. Результаты открытого хирургического лечения двустороннего королловидного и множественного нефролитиаза / С.Б. Имамвердиев, // Казанский медицинский журнал, - Казань: -2018. т. XCIX, № 4, - с. 722-729.
48. Имамвердиев, С.Б. Антиишемическая защита при открытых операциях по поводу коралловидного нефролитиаза / С.Б. Имамвердиев, Т.А. Талыбов // Сибирский медицинский журнал, - Иркутск: - 2018. №4, - с. 50-53.
49. Имамвердиев, С.Б. Случай открытого хирургического лечения коралловидного нефролитиаза у пациента с дефицитом VII фактора / С.Б. Имамвердиев, Т.А. Талыбов, Э.А. Гадимова [и др.] // Казанский медицинский журнал,- Казань: - 2019. т. 100, № 5, - с. 828-831.
50. Талыбов Т.А Результаты открытого хирургического лечения двустороннего королловидного и множественного нефролитиаза // Теоретические и прикладные вопросы науки и образования, - Тамбов:,-2020, часть 1, - с.106.

İxtisarların siyahısı

- AN – Anatrofik nefrolitotomiya
- DDLS – Disseminə olunmuş damardaxili laxtalanma sindromu
- DZDL – Distansion zərbə-dalğa litotripsiyası
- EÇS – Eritrositlərin çökmə sürəti
- EU – Ekskretor uroqrafiya
- HPT – Hiperparatireoz
- K₁ – Konkrement
- KLS – Kasa-ləyən sistemi
- KT – Kompüter tomoqrafiya
- LLS – Ləyən sidik axarı seqmenti
- MÇD – Mərcanvari və çoxlu daşlar
- MÇN – Mərcanvari və çoxlu nefrolitiaz
- MD – Mərcanvari daşlar
- MN – Mərcanvari nefrolitiaz
- PNLL – Perkutan nefrolitolapaksiya
- QDMH – Qeyri daş mənşəli hidronefroz
- SDX – Sidik daşı xəstəliyi
- USM – Ultrasəs müayinəsi
- XBÇ – Xroniki böyrək çatışmazlığı

Dissertasiyanın müdafiəsi «____» 2021-ci il tarixində saat «____»-də ED 2.06 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: AZ 1022, Bakı şəh., Ə. Qasimzadə küç., 14 (konfrans zalı).

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında yerləşdirilmişdir (amu.edu.az).

Avtoreferat «____» 2021-ci il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 12.11.2021
Kağızın formatı: 60x84¹/₁₆
Həcm: 79.000 işarə
Tiraj: 100